

XƏZƏRİN GÖZ YAŞLARI  
ƏZİZƏ CƏFƏRZADƏ  
BAKİ – 2002

*Tears of the Caspian*  
by Aziza Jafarzade  
Baku – 2002



Mənbə: AZERI.org, 2003

Veb üçün hazırlayanlar: Arzu Ağayeva, Gülnar Aydəmirova

Veb master: Ülviyyə Məmmədova



## XƏZƏRİN GÖZ YAŞLARI ƏZİZƏ CƏFƏRZADƏ

Nora daxili bir çəkingənliliklə həyətin başına tərəf gedib açarı qapının açar yerinə saldı. Ürəyində kinlə düşünür, dişlərini qıçırdadırı: «Sizin də vaxtuz gələcək, it qızları, it kimi hürə-hürə qalacaqsız»

Günorta üstü qonşu kişilər həyətə gəlib kəfənə tutulub, palaza büründürülmüş Hafzani qəbristana götürdülər. Heç kim danışmirdi; dinmirdi. Bir-birinin üzünə də baxa bilmirdilər. Elə bil hamı daxilində özünü suçlu hesab edirdi.

Hafzanın sürgünü ölümə tərcih etməsi millətin üsyanıydı.

-Əeeəə, əeeə Səfər, qaç Ağanisə xalagilə xəbər elə, Sübhan əmini də, Baxışı da apardılar. Helə indicə dağlılardan çörək alıb gələndə öz gözümnən gördüm Həmşəri palanında ikisini də mindirdilər palutrukə... Tez ol, denən qoy özdərini çatdırısnar körpüyə, bəlkəm Allah irasta saldı kişiləriynən bir gəmiyə düşdülər...

Qapıbir Ağanisəylə qonşu olan bir Süneyvaz əlindəki, indicə neyt alıb gətirdiyi bidonu yerə qoyub arvadın sözünü kəsdi:

-Səfər, getmə, bala...

-Nöşün?

-Ay arvad, insafın olsun, yazıqların gəlini kursu üstədi, bir az əvvəl apardılar Meşəd Gülsüm nənəni, indi doğar, bi saat doğar... Yazıq gəlin...

-Biy sən Allah? Vallah bilməmişəm. Amma gərəy birimiz heç olmasa, gəlinnən gizlin, Ağanisə arvadın özünə piçildayaq... Axşam düşür, işdən gələn vaxtıda kişilərin; heç olmasa bilər, axtarmaz...

-Düz deyirsən, bacı. Mən özüm elə indicə evə gedirəm, arvadı xəlvətdəyib deyərəm. Yoxsa Balobbanın qızı kimi zahi yazıq qəfil eşidər, canın tapşırar.

Arvadların səsini kişilərin hay-həşiri it-bat elədi. Biri o birini bu günlərdə tez-tez baş verən hadisələrdən xəbərdar edirdi:

-Alə, Sombala, Sombala, sənün həmxonovu da apardılar...

-Eşitmişəm... Deyir bayaq Həmşeri palanında o şoğerib yük maşını polkürükdü nədü, onnan ikisi dayamışmış. Elə əllərinə keçən həmşəriləri sorğu-sualsız basıllarmış maşınnara...  
-Pes başbilit...  
-Hardan tanıyıllar, neçə bilillər ki, otaylıdı?  
-İt kimi iy bilir köpəy uşağı...

Kim isə yandan həyəcanla, amma yavaşça xisıldadı:

-Yavaş alə, eşidəllər, xosumvay olarsan...

-Cəhənnəmə ki... Qaradan artıq rəng olmaz, belə yaşamaqdansa, ölmək məsləhətdi...  
-Ölməyə nə var ki? Amma elə də günə salallar ki, ölüm onun yanında toy-bayram olar...  
-Həri, balam, tuta-tut yaddan çıxıb?

Körpüyə çatan kimi Ağanisəni saxladılar.

-Neyşə, başuva dönüm? Mən əliuşaqlıyam, görürsən ki, üçünün birdən əlində qalmışam. Kişi yox, böyükər yox, qohum-əqrəbam yox. İki əl, bir təpəyəm.  
-Elə ona görə də dayan. Adın nədi?  
-Ağanisə.  
-Hə, elə sən lazımsan, dayan, sənə deyiləsi söz var.

Dəstədən Ağanisəylə oğlunu ayırib gömrükxananın bir küncündə, divar dibində oturtdular, əşyalarını da yanlarına qoydular. Nəzarətçi Məmmədbağıra su adıyan güclü işlətmə dərmanı içirdib, əlinə bir «balış konfet» verdi. Uşaq sevincə, bacıları baxa-baxa konfeti ağızına soxdu. Ana narahat idi nədənsə. O, əl boxçasından bir parça çörək çıxardıb üç boldü. Hərəsini uşaqların birinə verdi.

-Yeyin başuvuza dönüm, yeyin. Allah bilir bu allahsızlar bizi nə vaxtacan vaxt uzadı burda çürüdəcəklər. Allah kəssin buları.  
-Arvad, hey, ağızvu dağıtmə ha!  
-Nə deyirəm sizə, ay allahsızlar, nə deyirəm ki? Görmürsüz xırda uşaqlar əlində çəşib qalmışam? Day bundan o yanısı yoxdu ki. Evim dağılıb, qutarıb gedib.

Azacıq çörəkdən yeyəndən sonra birdən Məmmədbağır əlini qarnına tərəf apardı.

-Nənə, mən zaxota getmək isteyirəm... Nənə, mən ayaqyoluna getmək istiyirəm.

Ana oğlunu ovundurmağa çalışdı:

-Kəs səsüvü bala, bir az özüvü saxla, qoy gəmiyə minək, onnan sora, hə, hə. Onnan sora gedərsən.  
-Mən indi istiyirəm... Mən indi... indi istiyirəm.

Arvad təşviş içində nə edəcəyini bilmir, uşağı necə ovunduracağını heç cür kəsdirə bilmirdi.

-Nə isteyir səndən o uşaq, ay arvad, niyə vermisən?  
-Heç nə, ay bala, heç nə. Nə istəyəcək məndən? Çörək istədi, verdim.  
-Yox, ayrı istədiyi də var da, biz bilirik.

Məmmədbağır bir az da dözüb yenə arvadın qulağına piçilti ilə piçildədi:

-Nənə, ora getmək istiyirəm. Vallah, saxlaya bilmirəm özümü, ora getmək istiyirəm.

Ağanisə nə edəcəyini bilmirdi. Hey uşağı dilə tuturdu, amma oğlan dözə bilmirdi.

Azacıq aralıda nəzarətçi ilə rəis arasında yavaş bir söhbət gedirdi.

-Deyəsən elə bunlardı. Düz xəbər verib.

-Düz olmasına, düzdü. Mən də bayaqdan göz qoymuşam. Görmürsən arvad uşağı necə dilə tutur? Uşaq tualetə getmək istəyir, arvad qoymur. Dilə tutur ki, qoy gəmiyə çıxaq. Gömrügü keçmək istəyir. Qoymaq olmaz.

Birdən nəzarətçi Ağanisənin üstünə qışqırıdı:

-Ay arvad!

-Nədi, qədoyi alım?

-Qada özüvə qalsın. Uşağı niyə incidirsən? Görmürsən tualetə getmək istəyir?

-Tualet nədi, ay bala?

-Ayaqyolu, dayna.

-Hə, hə, - deyə uşaq sızıldı. Nəzarətçi Məmmədbağrı qamarlayıb rəisin kabinetini yanındakı tualet otağına apardı.

Ağanisə nə edəcəyini bilmirdi. Bilmirdi Məmmədbağrı aparan nəzarətçinin dalınca tualetə sarı getsin, ya ondan kiçik iki qız uşağını əşyalarla birlikdə kimsəsiz qoyub necə getsin. Elə bu dəmdə Ruzigar xanım özünü gömrükxanaya çatdırırdı.

-Daş başıma, daş başıma, Ruzgar bacı. Sən göz olginən uşaqlardan, Məmmədbağrı o yana apardılar, indi gəlirəm.

-Ha yana apardılar? Neyniyb Məmmədbağır?

Ana bir söz deyə bilmədi:

-Sora, sora, - deyib nəzarətçinin dalınca rəisin kabinetini yanındakı tualetə tərəf cumdu.

Burada nəzarətçi ilə Məmmədbağrı arasında qızğın mübahisə gedirdi. Uşaq bu mərmər döşənəcəkli, mərmər döşəməli otağı ayaqyoluna bənzətmirdi. Həmşəri palanı sakınları belə tualeti harda görmüşdü? Bir az əvvəl içirildiyi «işlətmə» uşağı narahat edirdi.

Ana özünü balasının yanına saldı; titrəyə-titrəyə qışqırıdı:

-Bala, balamı niyə əlimdən alırsız? Kişini almısız, bəsdi. Bəs olmadı yoxsa?

-Qaytaracaqıq bu saat balanı, nigaran qalma. Nəyimizə lazımdı sənin küçüğün?

Bütün yiğilanlar, yola salanlar, gedənlər sanki öz dəndlərini unudub bu uşaga, bu ana-balaya tamaşa edirdilər. Heç kəs cürət edib bir söz deyə bilmirdi. Amma hamı məəttəl idi. Hamı üsyana hazır idi. Bu üsyən daxildə boğulurdu. Hamı qorxu içində idi. Cikkə çəkən uşağı verdilər anasına. Ananın yanındaca nəzarətçi dayanmışdı. Körpüyə çıxmaga, ayrı yerə getməyə icazə vermirdilər arvada. Körpü rəisinin otağının qənşərində, stulun üstündə oturtmuşdular, nəyişə gözləyirdilər. Birdən uşaq:

-Nənə, nənə, - dedi, - çiş isteyirəm.

Elə bunu eşidən kimi nəzarətçi yenidən uşağı qamarlayıb yaxındakı tualetə apardı. Uşaq dözə bilmirdi, tələsirdi. Amma mərmər döşəməli, ağ, təmiz otağı görəndə buranın ayaqyolu olacağını təsəvvür eləmədi. Uşaq nə görmüşdü həyatı uzunu? Həyətdə zibilxanaya oxşayan taxta-tuxtadan düzəldilmiş bir «rahətxana» görmüşdü. Belə bir yerin tualet ola biləcəyini ağlına da yerləşdirə bilmirdi uşaq. Qışqıra-qışqıra:

-Vaaay, - eləyib qaçmaq istədi.

-Kəs, küçük, - deyə nəzarətçi qarşok gətirib qoydu, - yaxşı, orda otura bilmirsən, gəl, burda otur.

Uşaqın gözləri dörd oldu. Ağappaq, tərtəmiz qarşoku görünce:

-Vaaay, adam da qazana kak eliyər, çiş eliyər, adam da qazana çiş eliyər? - deyə-deyə, bağırıb nəzarətçiye sarıldı.

Nəzarətçi nə edəcəyini bilmirdi. Bayırda arvad ağlayırdı, içəridə uşaq ağlayırdı. Uşaq nə eləyə bildisə - əlinimi dişlədi nəzarətçinin, neylədisə, birdən sıçrayıb kişinin əlindən çıxdı və çığıraçığıra bayira - anasına doğru qaçıdı. Və qaça-qaça da uşaq nəcis tökürdü. Bu nəcisin içində də həmin axşam min dil-ağıznan ona uddurulan pulları - qızıl beşlikləri tökürdü. Arvad ağlaya-ağlaya uşağı qucaqladı:

-Can bala, can bala!

Nəzarətçi:

-Çor can bala, dərd can bala! Uşağa da yazığınız gəlməyib. Gör bir nə hoqqa çıxartmısız?! - deyə-deyə bulaşıq pulları yerdən yiğirdi. Körpüdəkilerdən bu vəziyyətdə nəzarətçiye gülən də vardı, uşaqla ananın halına yanan da vardi, ağlayan da. Gözünün yaşı çoxdu millətin!

Qonşu arvadlar bir-birilə söhbətə başladı:

-Aaaz, gör bir nə iş tutub e, uşağa uddurub pulları.

-Yaxşı, o uddurub - uddurub, bunu xəbər verən kim oldu?

-Kim olacaq? Elə o qonşusu köpək qızı, o erməni köpək qızı. Görmədin, onda Meşəmməd qaragünnü nə günə qoydu? Ət satmaq mümkün döyüldü, təzə ət tapılmırdı. Qaragün kişi gedib hardasa bir qoyun kəsdirirdi, girvənkə-girvənkə eliyib yiğirdi zənbilin içində, gizlin-basırıq getirib tanışan-bilənlərə verirdi. Hamı da razı qalırdı, axşama bozbaşını bişirirdi. O köpək qızı, sən demə divar taxtasının, şəbəkənin arasında yer var imiş, ordan görür ki, Meşəmmədin arvadı Zərə xanım ətin qalanlarını yiğib bir böyük tasın içində, itələyib çarpayının altına. Bu zalim oğlunun qızı, bu nainsaf köpək qızı gedib milis şöbəsində necə xəbər vermişdisə, yerbəyer necə demişdisə, elə milisənerlər içəri girib heç yeri axtarıb-eləmədilər; birbaşa əllərini uzadıb əti çıxartdılar tasınan çarpayının altından. Onda da o eləmişdi də. Yəqin bundan da o duyuq düşüb, bundan da o xəbər tutub. Güdür də, onu-bunu güdür. Onun işi-gücü yoxdu ki. İşpiyon köpək qızı, işpiyonnuqnan məşguldular elə. Səhərdən axşamacan işi-gücü işpiyonnuqdu. O xəbər verib. Ayrı adam kim verəcək? Kim bilirdi? Ağanisənin əri burda yox, özü də uşaqnan. Kim verərdi xəbər? Heç kim. Ancaq odu. Noranın işidi, ayrı adamin işi döyüllər.

-Allah kəssün onu. Sağ onu getirib gəlib millətin, camaatın, məhəllənin canına od-alov salmayayıdı Əbini. İş çıxartdı özündən. Xaraba qalmış o Xanlıarda işləyəndə qızı necə aşıqlamışdısa, birbaşa götürüb ordan gəlmişdi. Neylədilər-neyləmədilər, nə qədər ata-anası razılıq vermədi, olmadı ki, olmadı. Dedi yox ey, yer üzündə olsa da, budu, olmasa da budu. Budu ha, gətirdi camaatın başına, millətin başına bu alovu.

-Ağız, tək bir Noradı? Neçə Nora kimisini güdükcü qoyublar bu məhəllələrə? Yazıq dağlı arvadın bişirib ruzu elədiyi çörəkləri təndirdə tutdurmadılar?

-Allah, sən özü bu balaca körpənin naləsini yerdə qoyma. Onun gözünün yaşını, onun qorxusunu, Allahım, sən özün yerdə qoyma...

-Aaaz, bəsdi, aaaz, bəsdi. Eşidirlər, görürsən dörd bir tərəfdən. İndi də səni çəkərlər darayağına.

-Çəksinlər də. Day qaradan artın rəng olar? Bəsimizdi day, o ki, var zülüm görürük. Bundan o yanısı yoxdu ki...

-Aaaz, səni də tutub basallar indi bunlarnan bir yerdə gəmiyə, birbaşa Ənzəliyə, get. Xəbər tutuncan evin, camaatın, xəbər tutuncan, sənə əl yetirincən...

-Düz deyirsən, vallah.

Uşağıın tökdüyü pulları nəzarətçi yiğib apardı. Ana-bala bir-birinə sarmaşıb ağlaya-ağlaya, boğcalarının, heybələrinin yanında oturmuşdular. Bir azdan sonra rəis özü göründü. Baxdı hər ikisinə, baxdı, sonra da gömrükçülərə dedi:

-Bu arvadı buraxın getsin, onda heç nə yoxdu.

Yalnız bundan sonra Ağanisə qonum-qonşuynan görüşə bildi. Yəni, buna görüşmək də deməzdi. Ağlaşdılar. Sinə dağlı idilər hamısı, ağlaşdılar o ki var. Ağanisə heybəni çiyninə saldı, balacanı qucağına aldı - Məmmədbağırı. Gəminin trapından əsə-əsə qalxdı. Axırıncı pillədə bir də ömürlük qonşularına baxdı, hönkürtü çaldı. Elə bir hönkürtü ki, elə bil Xəzər də dilə gəldi. Elə bil Xəzər eșitdi bunu, coşdu, dilə gəldi. Ləpələr böyüməyə başladı, dalgaların səsi ağlaşmaları, nalələri batırmağa başladı. Gəmi durduğu yerde çalxanırdı. Gün irəlidən gəmi naxoşluğuna tutulanların vəziyyəti ağırlaşmaqda idi; indidən, hələ heç dənizə, dalğalı yola çıxmamış. Başqa cür ola da bilməzdi. Dözmürdü Xəzər, nə sərgərdən Ağanisənin göz yaşlarına, nə də qorxudan bağırı yarılmış Məmmədbağıının göz yaşlarına.

Gün keçəcək və əziz oxucum, mənim xahişimlə yanğılı Xəzər bayatıları meydana gələcək bu göz yaşlarından, Xəzər bayatıları! İki gənc şairə, iki ana səsimə səs verəcək. Səda Pünhan, Həlimə.

Əsdi Xəzər yelləri,  
Pərən saldı elli.  
Gözü yaşılı qoydular  
Neçə həsrətliləri.

Soruşma haralılyıq,  
Xəzər, Kür haralılyıq.  
Xain, namərd üzündən  
O taylı, bu tayılyıq.

Xəzərdən gəmim getdi,  
Yarım, həmdəmim getdi.  
Gülü əlimdə qaldı,  
Gözləri nəmlı getdi.

Məmmədbağın anasına doğru qaçanda qoyduğu izi və o izin içindən, o izin rəngindəki sarı metalları - beşlikləri yişa-yığa gedən nəzarətçinin cəld hərəkətlərinə gülürdülər qıraqdan baxanlar, körpüdəkilər, o gözü yaşılı müşayətçilər, gözü yaşılı mühacirlər xisin-xisin, təbəssümlə, hiriltilə. İnsanlar sanki kimdənsə, onlar sanki nədənsə intiqam alırdalar. Bir nifrət, bir üsyan, etiraz azdı, nifrət və üsyan var idi bu təbəssümlərdə.

Gəminin nə vaxt yola çıxacağı məlum deyildi. Hələ imkan verilmişdi ərlərinin, ataların dalınca arvad-uşaq da, əlbəttə isteyən, arzulayan yerli bakılı qızları da ərlərinin dalınca getmək üçün gəlmişdilər körpüye. Əşyaları yoxlanırdı. Gömrük çox uzun, üzücü çəkirdi. Az qala bitli-sirkəli, paltarlarının tikişinəcən yoxlayırdılar adamları. Qızıl-gümüş, çəngəl-bıçaq - belə-belə şeylər aparmaq olmazdı, heç bir şey. Nə ömründə qazanmışansa, burda qalmalıdı. Nə götürmüsənsə, burda qalmalıdı, ömrün uzunu. Əmək çəkmisən, zəhmət çəkmisən, hamısı burda qalmalıdı, şəpir-şüpürdən, cır-cındırdan başqa. Amma Səfərlə Əsmərin bütün bu yoxlamalardan, bütün bu didişmələrdən, göz yaşlarından, deyinmələrdən, qarğış-nalələrdən xəbəri yox idi sanki. Bir tərəfə çəkilib sakitcə gömrükxananın divarına söykənmişdilər. Dünya yadlarından çıxmışdı. Bircə şeyi bilirdilər ki, ayrırlar. Bircə şeyi yaxşı bilirdilər ki, indi, bir azdan sonra gəmi İrana yola düşəcək; Əsmər də anası, bacısı, kiçik qardaşı ilə birlikdə həmin gəmidə gedəcək, o tayda - Ənzəlidə onları gözləyən Baxış kişiyyə qovuşacaqdılar. Allah bilir nələr olacaqdı orda. Burda isə Səfər qovrula-qovrula qalmışdı, yalvarırdı:  
-Getmə, Əsmərim, getmə...

Əsmərim biçim-biçim,  
Ölürəm Əsmər üçün...

-Getmə... Getmə, - deyirdi, ayrı söz tapa bilmirdi. Qız isə yaylığının ucunu həyəcanla didişdirə-didişdirə, gözlərini sevgilisinin üzünə dikib baxa bilmirdi, endirirdi yaşılı gözlərini. Çünkü bu gözlərdən qanlı yaşlar gilələnirdi, cənəsinə sözüldü, aq, ipək kəlağayışını isladırdı.

Lalə yanaqları elə sönmüşdü ki, artıq ağı kəlağayıya şövq verdi. Bomboz idi sifəti. Ağ kəlağayı bu bozartını bir az da bozartmışdı.

-Qala bilmirəm. Qalmaq isteyirəm, Səfər, əzizim, qalmaq isteyirəm. Amma necə? Kiminən qalıb?

-Bizə gedərsən. Anam anandı, onsuz da qayınanan olacaq da.

-El nə deyər, Səfər? Qız xaylağı, tək-tənha burda necə qala bilərəm? Hələ heç nə olmayıb, genə toyumuz olsayıb, bəlkə də... Toyumuz da olmadı ki...

Hicqırırdı qız. Səfərin hicqırıqları bir ər, kişi iradəsilə içərisinə - ürəyinə töküldü, biruzə verdi. Amma hər halda Səfərin də gözləri qan piyaləsinə dönmüşdü, atəşliydi, qıpqırmızı qızarmışdı kirpiklərinin dibi. Yaş görünməsə də, o ürək ağrısından bu qızartılar o yaşlardan xəbər verirdi, qanlı yaşlardan. Füzulinin dediyi qanlı yaşlardan.

Arabir əlini uzadıb qızın yaylığı ucunu didişdirən əlindən yapışdı. Hər ikisinin əlləri titrəyirdi, soyuqdu barmaqları. Qız hətta oğrun-oğrun ətrafına baxa da düşünə bilmirdi ki, görən olar. Əvvəller olsayıb; bir neçə gün əvvəl olsayıb, Səfərin bu hərəkətinə imkan verməzdi:

-El görər, toyumuz olmayıb. Elin ağızı çuval ağızdı, Səfər, söz elərlər, qınayalar bizi, - deyərdi.

Amma indi... İndi, əslinə qalsa, heç ətrafdakıların da onlardan xəbəri yox idi. Hamının başı gömrük məsələlərinə qarışmışdı, əşyalarını alt-üst edən gömrükçülərnən çarpışmaqdalar, əlləşməkdəydi. Sökülüb-dağılmış, yerə səpələnmiş, bərbad olmuş heybələrini, xurcunlarını, torbalarını, boxçalarını təzədən necə gəldi yır-yığış eləyirdilər. Yaxşı ki, bu günlərdə oğru da yox idi ətrafda. Heç kəs bu bədbəxtlərin əşyasından bir çöpə də əl uzatmazdı, uzada bilməzdi, əli quruyardı oğrunun belə.

Ona görə də bu iki cavanın divara sıxlımsı, bir-birinə əzəli, əbədi insana bəxş olunmuş müqəddəs bir hissədən eyni anda, eyni ahənglə döyünen sinələrinə və bu sinədən qopan sözlərə, səslərə və bu sinədən gələn baxışlara baxmağa macalları yox idi. Hətta müşayiətçilərdən belə, yerli camaatın içindən bəzi hər yerə burun soxan, yetik olmağa çalışıyan arvadlar belə elə bil bu cavanların tərəfinə baxmağa həya eləyirdilər, utanırdılar, məsləhət bilmirdilər. Məhəllənin kişisi də var idi burda, arvadı da var idi, Həmşəri palanından da, Dağlı məhəlləsindən, Hüseynbala açıqlığından da, həm Səfəri, həm Əsməri tanıyanlar çox idi burda, amma biri də onlara tərəf baxmırıdı. Duyurdular, başa düşür, anlayırdılar ki, bu ayrılıq əbədiyyət ayrılığıdı. Dünyada heç kəsə, yəqin ki, heç kəsin başına gəlməyən bir ayrılıqçı, nişanlı qızla adaxlı oğlan evlənməklərinə azacıq qalmış atanı itirmişdilər, indi də bir-birindən ayrırlırdılar. Xəzərin narın-narın əsən yelləri narın-narın bir-birini qovalayıb piçıldasən ləpələri sanki:

Füzuli, hər zaman bir tən ilə bağrim qılırsan qan,  
Məgər bilməzmisən kim, eşqidən keçmək deyil asan?...

Ləpələr piçıldıları, xəzrinin yavaş-yavaş artmağa başlayan naləsi piçildiyirdi hələ: "Eşqdən keçmək deyil asan". Ürəklərdən qan axındı, ürəklərdən qan axındı, qan! Zəmanəyə, dövrana, belə bir ayrılığı, belə bir hicranı salan dövrana, zəmanəyə qəzəb, nifret hissi oyadırdı qəlblərdə o məsum cavanların divara sıxlımsı vücutları.

-Xəyali-arizin kövlən edər bu çeşmi-pürnəndə - deyirdi,

Qılır göz pərdəsin xünabi həsrət hər dəm kim, - deyirdi. Və o, dedikcə sanki Xəzər, Xəzərin adını daşıyan xəzri, xəzrinin adını daşıyan ulu Xəzər bir-birinə səs verib, bir-birini təkrarlayırdı, bir-birinə həmahəng olub tufana başladılar. Yavaş-yavaş dalğalar coşdu, xəzrinin hər zərbəsindən şahə qalxan ayğır, səllimi at kimi, köhlən kimi tügən etdi, üsyan etdi. Burada

sanki Səfərlə Əsmərin göz yaşları tügyana gətirmişdi dalğaları. Nə xəzri, nə Xəzər dözə bilirdi bu göz yaşlarına millətin bu ağır faciəsinə.

Bəs onda hardaydın, Həlimə?

Xəzərin suyu zər-zər,  
Bağrim başı qan süzər  
Zorunan ayırırlar,  
Ayrılığa kim dözer?

Çox sonralar dedin bunu, Həlimə, səsimə sən səs verdin.

Bəs sən hardaydın onda, Pünhan Səda? Xəzər bayatılarını qoşan qızlarımdan biri.

Bağrımda yüklü gəmi,  
Yükü ayrılıq qəmi,  
Xəzərim, göz yaşım çox,  
Silən yoxdu didəmi.

Yağı verdi fərmani,  
Ayırdı candan-canı.  
Xəzərin sinəsinə  
Düzüldü qəm karvani.

Bəs onda hardayınız? Hələ dünyaya gəlməmişdiniz. Dərdimizin, Araz dərdinə yüzlərlə bayatılar qoşan millətin qızları, o zaman siz hələ dünyaya gəlməmişdiniz. Xəzərə tökülən göz yaşlarını sonralar duydunuz, səsimə sonralar səs verdiniz. İndi yaradılır, indi yaradırsınız Xəzərin göz yaşlarını. Kaş o zaman ya tanıyaydım sizi, ya hələ dünyaya gəlməyən qızlarım, ruhunuzu dilləndirəydim. Hardasan, Həlimə? Səsimə səs ver, Səda, dillən, dillənin, deyəydim, deyə bilmədim.

Səfər isə Xəzərin, xəzrinin dəhşətli uğultuları, tufanı arasında başqalarının eşitməyəcəyi, yalnız Əsmərin qulaqları üçün, Əsmərin qəlbini lazım olan sözləri deyirdi:  
-Ağlama, ağlama, canım, ağlama, Əsmərim! Gələcəyəm dalınca, sənə söz verirəm, səni orda qoymayacağam, gələcəyəm dalınca.

Körpüdə qarışqılıq idi, bir müsibət vanəfsa, bir qışqırıq. Amma bu yalnız yoxlama gedən yerə qədər idi. Ana balasını-bala anasını, nənəsini səsləyirdi. Çarşabının sağ ucunu dişinə tutub sinəsinə örtük eləyən cavan ana Əminə körpəsinə süd verirdi. Qırraqdan baxan olmasın, naməhərəm gözlər görməsin deyə, elə qısılıb oturmuşdu ki, kənardan baxan onun indicə döyülib-əzilib, xılxalanıb buraya atıldığıni zənn edərdi. Amma Əminə ana idi, o, həyat verirdi körpəsinə. Elə əslində xılxalanmışdı da. Bir neçə gün əvvəl əri İslam küçədən tutulub gəmiyə basılmış, getmişdi. İndi qardaşları, bacıları, anası vay-şivənlə bu bədbəxt gəlinin əşyalarını gömrükdən keçirib, sonra da özü ilə vidalaşmaq üçün dayanmışdır. Amma vidalaşa bilmirdilər. Uşaq elə cikke çəkib ağlayırdı ki, Əminə məcbur olmuşdu çöküb körpəyə süd versin.

Başqa bir tərefdə - körpünün bir yanında Ruzgar xala qoca Gülsüm nənənin əşyalarını hazırlayırdı çətinliklə. Əsline qalsa, qarının nəyi var idi ki? Olub-qalan qab-qacağını qonum-qonşuya paylamışdı, yadigar vermişdi. Şəpir-şüpür idi, bir çuvala yiğmişdi. Və əşyaları yoxlayan rus soldatlar bəlkə də bu köhnə şeylərin niyə yiğilib baqaj kimi İrana aparılmasına heyrət edirdilər. Amma Gülsüm arvadın nəyi var idi? Bir neçə olub-qalanını - qarıların «dəfn

xərci» dediyi qızılları balaca bir yaylığa düyünçə kimi düyünləmişdi. Ruzgar həmin düyünçəni sinəsində gizlətməşdi ki, imkan tapıb qariya verə bilsin. Əşyalar yoxlandı.  
-Babuşka, davay-davay, - elədi soldatlar.

Yəni, qarı çuvalını götürüb gəminin içərisinə keçə bilerdi. Elə bu anda Ruzgar Gülsüm nənəyə qariya yaxınlaşdı. Guya onu qucaqladı, guyasız bağırna basıb qucaqladı. Öpdü, qucaqladı və sinəsində gizlətdiyi o balaca qiymətli düyünçəni gözlərdən iraq bir şəkildə, məharətlə qarının pencəyinin cibinə atdı. Sonra Ruzgarın bacısı uşaqları da gəlib nənəylə görüşdülər. Amma artıq gömrükçülər tələsdirirdi:

-Davay, babuşka, davay-davay, xvatit selovatsa.

Qarı göz yaşlarını çarqatının ucu ilə sile-sile, gözü arxada qala-qala çuvalını sürüyə-sürüyə gəminin içərisinə keçdi. Ruzgar xanım soldatların onu qovalamasını gözləmədən uşaqların əlinəndə tutdu və kədərlə gəminin trapından, uzaqlaşmaqdə olan Gülsüm nənəyə axan göz yaşlarını saxlaya bilmədən, boğula-boğula, baxa-baxa körpüdən aralandı. Aralandı deyəndə ki, sahildə dayanacaq idi. Hələ bir neçə saat sürən bu üzücü yoxlamalardan sonra gəmi yola düşəcəkdi. Əl eləyəcəkdilər-eləməyəcəkdilər, bunun nə əhəmiyyəti var idi? Gəmidə gedənlər sahildə qalanların ürəyinin bir parçası idi. Gəmidə gedənlər sahildə qalanların həyatının yarısı idi. Gəmidə gedənlər sahildə qalanların oğlu idi, qızı idi, anası idi. Gedənlər nişana qoyur, qalanlar nişana göndərirdi. Bu ayrılıq illər ayrılığı idi. Hər birinin ürəyindən «haqq özü divan eləsin» cümləsi keçirdi. «Haqq divan eləsin». Necə?..

Bu taydan gəmi qalxanda «Gəlin bacı, Gəlin bacı», o taydan «Molla qədəş, Molla bacı», bu taydan «Əmidostu», o taydan «Dayidostu» sədaları göye bülənd olurdu. Amma nə bacılar, nə dayılar, nə dostular bir də haçan, nə zaman, hansı şəraitdə görüşəcəklərini bilmirdilər. Düşünürdülər ki, bu görüş qiyamətə qaldı. Rəsuli-Xuda qulluğunda görüşdülər bəlkə.

Ya Rəbbim, on il olmamış iki dəfə mühacirətə məruz qalan bir millət Rəsuli-Xudadan başqa, o böyük Yaradandan başqa kimə üz tutardı, kimə üz tuta bilerdi? Kimi vardi bu millətin, nəyi vardi? Bu tayda «Ay Allahı sevən», deyə bircə balası, bircə qızı yad ellərə, onun fikrincə qurban gedən qızının dalıycan «Ay Allah sevən» deyib nalə çekirdi. O taya gedən bütün arzularını, bütün dəndlərini «Allahım, Rəbbim, ey Rəbbi-qiblə» ilmə-ilmə kəlmələrinə toxumuşdu. Dərdi olmayanların da dərdi tərəpənirdi bu gecə, bu gündüz, bu səhər, bu axşam. Xəzərin o zaman hələ neft qarışmamış, zir-zibilə, çirkəba bulaşmamış mavi sularına o qədər göz yaşı töküldü ki!..

Bir Arazcan! Bəlkə də Araz azdı, Kür azdı, ümmancan... Ümmancan!

Çillə, böyük çillə çıxaçıxmaya Qasimalını gəlib apardılar. Uşaqlarla Şərəbanı qaldı Ruzigar xanımın öhdəsində. Evdə bir şivən qopmuşdu... Gecəni səhərə qədər heç kəs yatmadı, heç kəs.

-Bu kişini niyə görəsən apardılar, ay Allah? - deyirdi Ruzigar.

-Ay bu sizin hökumətünüz başujuza dəyəydi, - deyirdi Şəhrəbanu, - ay Allah, ay Allah, necə olacaq bizim günümüz, uruzgarımız? Heç bir şey.

Qonşular yiğilib səsə Ruzigar xanımın evinə doluşmuşdular. Hərənin ağızından bir avaz gəlirdi. Amma hər halda çoxu arvadları sakitləşdirmək istəyir, uşaqları ovundurmağa çalışırdılar.

-Eyyy, heç bir şey olmaz. Nəçidi Qasimalı kişi? Nə iş görüb ki, gəlib tutublar onu? Səhv olub yəqin.

-Səhv olub, aaaz. İndi belə şeylər olur. 37-də də olmuşdu belə şeylər.

-Ay 37-ni qara günlərə qalaydı, qara ruzigarlara qalaydı.

Aralıdan, qapının o üzündən, əlbəttə, bütün bu şivəni Nora da əlbəttə eşidirdi. İçəri girsin - üzü gəlmirdi. İçəri girsə, döyülməkdən qorxurdu. Amma hər halda eşidirdi. İçəridə isə qonşular hərəsi bir söz deyirdi:

-Ruzigar xanım, ay bacı, ay bacı, axı sən təmkinli arvadsan, dünya görmüsən...

-Ay sağ görməyəydim mən o dünyani. Əllərdə qaldım, dərindən-dərinə gedəydi bacım, ölməyindən qalaydı bacım. Qasimaliya rast gələn günündə, Əzrayıl onda çıxayıdı yoluna, İlahi, İlahi, tökdü üstümə bunları.

Şərəbanı da bir tərəfdən sizildiyirdi:

-Allah, sağ gəlməyəydim. Kaş gəlib gətirməyəydil məni Qasimalı bədbaxt bura. Bu nə bələdi qaldım mən? Bu nə bələdi düşdüm mən? Yad ellər, yad obalar... Dədəm yox, nənəm yox.

-Olan dədə-nənəmizdən verərik sənə. Bəxtəvər başımıza, dədə-nənə axtarır bu yaşında. Sağ gəlməyəydi sən də.

-Neynim, ay başuvuza dönüm, ərdi. Allah birdi, ər birdi. Gəldi dedi «balalarım var orda, gedirəm, aparıram səni». Mən də çıxdım gəldim. Mən nə bileydim başımıza bu oyun gələcək?

Səhərə qədər uşaqları güclə ovundurub yatızdırdılar. Qonşular da yavaş-yavaş, bir-bir evinə dağılışdı. Soyuqdan üşüyən, üşənən adamlar bir-bir otağı tərk etdi. Otaqda bir Ruzigar qaldı, bir də Şərəbanı.

Sabahı günü Ruzigar xanım öyrəndi ki, bir onu yox, bu gecə xeyli qonum-qonşudan iranlı kim vardısa, tutub aparıblar.

-Ümumi bəla! Elnən gələn qara gün toy-bayramdı, - dedi Ruzigar ürəyində, - sağ olmayıaydı belə toy-bayram...

O gedən oldu, Qasimalıdan səs-soraq çıxmadı. Bir neçə dəfə Şərəbanı qonşulara yalvar-yaxar eləyiib onlardan birinə qoşuldu, körpüyə getdi. O taya keçməyə izin istədi. Əlində nə bir sənəd, nə bir passport vardi. Heç yerdən nə bir söz, bir kəlmə! Nə hə öyrəndi Qasimalı haqqında, nə yox. Özünə də «yox», dedilər, artıq gec idi. Sərhəd bağlanmışdı. Sənədi, subutu olmayan arvad kimliyini qandırı bilmirdi. İnanan yoxdu ona. İnanan olsa da, kömək edə bilmirdi. Şərəbanı o taya da keçə bilməyəcəkdi. Getsə, belkə orda ölüb-qalanından kimsə vardi, onu da bilmirdi daha. İndi Şərəbanı kimsəsiz, yurd-yuvasız, sahibsizdi, Ruzigar xanımın evində artıq ağız idi.

Belə soraqlama səfərlərinin birində qayıdanda gördü ki, Ruzigar xanım uşaqları yatırdıb, özü də bazara getməyə hazırlaşır.

-Hardasan, ay qarabaxt, hardasan? Gəl kişüvün yetimlərinə yiye dur da... Mən də gedim görüm zəhərlənməyə nə tapıram ac ağızlara...

-Mənim kişimin yetimləridi, sənin bacuvun... İkiisi də cəhənnəm olaydı.

-Dilin qurusun, Allah özüvü cəhənnəmlilik eləsin.

Ruzigar xanım əlində qəribə bir uşaq paltarı tutmuşdu. Enli marlilərdən, sarğı ketanlarından qatbaqat tikdiyi, ətəyini qatbaqat elədiyi, sonra da kinəynən sarı limon rənginə boyadığı bu paltar elə gözəl görünürdü ki, elə həyətə çıxanda qonşular hamısı maraqla baxdılar. Biri dedi:

-Aaaz, lap o balet oynayanların paçkasına oxşayır ey, tumanına oxşayır.

Biri dedi:

-A can, nə gözəl tikmisən, aaaz, nədən tikmisən onu?

-Əl vurub, yoxlayıb sarğı kətanı olduğunu görünçə adamların ağızı heyretdən nırçıldayırı.

-Pay atonnan sənün, ay maşallah bu gözə, maşallah bu ələ.

Paltardan başqa bir neçə xırda uşaq papaqları da tikmişdi Ruzigar. Bunları Quba meydanına satmağa aparacaqdı.

-Aaaz, Şərəbanı, uşaqları indicə yedirdib yatırtmışam. Muğayat ol olardan. Mən gedim bazara, görüm bunları neyniyirəm...

Bu sözlərlə əlində tikdiklərini boxçaya bağlayıb həyətdən çıxdı.

Quba meydanı o illerdə artıq başqa bir yerdə yerləşirdi. Quba meydanından çıxdan aralanmışdı. Çadrovı küçənin lap yuxarıda - təpəsində, tövlələrə bir az qalmış, Quba meydanı indi orda yerləşirdi. Köhnə külə satan kimdi burda, köhnə pal-paltar, köhnə dəmir-dümür, köhnə qab-qacaq, hər şey köhnə idi. Təkbir əllərdə arşın malı satan da var idi. Amma gizlin idi, qoltuqlarda satırdılar. Ruzigar bazara çatanda boxçanı yavaşcadan açdı. Uşaq paltarını qolunun üstünə saldı, papaqların bəndəmini barmaqlarının başına keçirdi və girlənməyə başladı, o tərəfə-bu tərəfə get-gəl elədi.

Heç kəs bir yerdə dayanmırı. Bazar qaynayırdı burda. Bu bazar dünyanın o qədim öz adəti, ənənəsi, öz ağası, öz nökəri olan bazarlarına bənzəmirdi. Arabir milislər görünürdü. Cibgirlərdən, paçkabasan deyilən bir növ oğrulardan qorumağa guya çalışırdı bu milislər. Paçkabasanlar təzə çıxmışdı, çox qəribə adamlardılar. Cavanlardı, iki-üç nəfər birləşirdilər, gəlib bir nəfər kənddən gələn bədbəxtin qarşısına keçir, ona lazım olan bir şeyi sırtdayır, - al, - o da alırdı. Hesablamaqçın üzünü o yana çevirməyə macal tapmamış, bükülü parçanı dəyişdirib, oğrular ona başqa bir bükülü verirdilər. Bədbəxt alıcı evinə gedib çatanda açıb, içinde cir-cindirdən, kağız-kuğuzdan başqa heç nə tapa bilmirdi. Belələri də törəmişdi bu dövrde bazarda. Bu bazarda artıq həya-abır, qorxu-ürkü yox idi, belə-bele şeylər arxivə verilmişdi. Çünkü abır-həyası olan adam bircə köhnə palazını gətirib bazarda satan kəndçiye arvad-uşağına tumanlıq almaq əvəzinə cındır satmazdı, həya olsayıdı. Yeni dünyanın yeni oğrular, yeni cibgirləri meydana çıxmışdı. Ruzigar xanım bu adamların arasında ora-bura gəzinir və gətirdiklərini satmağa çalışırdı. Birdən qəfil barmağını elə bil nə isə kəsdi. Balaca, sahibsiz uşaqlardan o zaman «pasan» adlandırılardan biri, kim idisə, uşaq papağının birini dartıb əlindən qaçıdı. Papağın ilgək kimi barmağına keçirdiyi bağı az qala arvadın barmağını yaracaqdı. Arvad ufuldaya-ufuldaya qalmış, deyinə bilmir, qarşış eləməyi də bacarmırdı:

-Ay Allah kəsməsin səni! Ay aman, necə gözüm görmədi, aaaz?.. Yanındakı bir-iki başqa şey satan ürək-dirək verməyə çalışdı:

-Eybi yoxdu, ay bacı, şükür elə, əlində bir şey qalıb, birini apardı, sağ yeməmiş.

-Eh, kim bilir, bəlkə də onun bu gününün ruzisidi.

-Ay ruzisiz qalsın belələrini...

-Qarşış eləmə, bacı, qarşış eləmə. Hökumət ha çalışır, yiğir bunları, oxutdurmaq isteyir, neynir, gəl ki, ata yox, ana yox, tərbiyə yox. Çöl quşu, sapand daşıdılardı.

Bir qədər keçmiş Ruzigar xanım gətirdiyi əşyalarını satdı, aldığı pula, deyək ki, qazancına ev üçün ərzaq - makaron, vermişel, sarı dari - pşeno, qənd, çay - hərəsindən bir az alıb evə yollandi.

-Can bacı, qəbrində rahat yat. Balalarını ölməyə qoymayacağam. Amma Allah bilir, necə olacaqlar? Bu bədbəxt Şərəbanı da... Ər o yanda qurbətdə, arvad bu yanda qurbətdə. Qasimalının harda olduğu, başına nə gəldiğini də bilmirəm. Bacım balalarıdı, balalarını saxlayacağam. Qasimalı tapılmasa, mənim də başıma bir iş gəlsə, kim böyüdəcək? Atasız, anasız, yetim qalmış balalarını kim böyüdəcək?

Aman, ya Rəbbim, onlar da bu pasanlar kimi olmasın. Neynəmək olar, zəmanənin bələsidi. Allah səbəbkara lənət eləsin. Allah evini yıxsın Hitlerin. Balaları mənim balalarım kimi sərgərdan qalsın baisin. İlahi, özün kömək ol!

Bu gün gömrüyə nəzarət, xüsusişlə körpünün üstündəki gömrüyə nəzarət etmək Qriqoryana tapşırılmışdı. Əllərini arxasında çataqlayıb qismən ucatəhər bir yerdə susub dayanmışdı. Çalağan gözlərilə bir an, bir kəsi belə, bir hərəkəti belə nəzərdən-gözdən qaçırırmamağa çalışırdı, çalağan gözlərilə çalışırdı hamını. Birdən bu qarmaqarış kütlə içinde gözünə bir məlek göründü. O idi, Əminə idı, Əminə! Heç üstündən bir il belə keçməmişdi ki, bu qızı itirmişdi. Yaxşı yadındaydı: 37-nin ən qızığın qətl günlərində Əminəyə yiylənmək istəmişdi. Yaxında olurdular, tanıydırdı qızı. Ailesini də, atasını-anasını da, bacısını-qardaşını da, hətta əmidayıları, xala-biblərini belə tanıydırdı. Bu qızı və onun atasının mülküնü ələ keçirtmək Qriqoryanın çoxdankı bitməz arzusu idi, çoxdankı arzusu. Həmişə o qapının ağızından keçəndə düşündürdü: «Hə, uzun əsrlərdi buralarda aqalıq eləyirsiz, bu torpaqlarda. Zaman gəlməliyi, bizim olmalıdır bu torpaqlar, bəsdi.»

Həmşəri köçürmə hadisələri baş verməmiş qızın, Əminənin atasını, qardaşlarını, nəslinin kişi qismini şəhərdən itirtdirəndə yalnız bu xəyallarla yaşayırırdı Qriqoryan. Qız bir quş oldu, gözündən itdi. Nə sahibləndiyi boş qalmış evdə, nə də şəhərin başqa bir küçəsində, məhəlləsində, xüsusişlə çox vurnuxduğu Dağlı məhəlləsində, Hüseynbala açıqlığında, Molla Şəref aralığında, Həmşəri palanında qızın izinə də rast gəlmədi. Hətta günlərlə zənənə üçün açılan hamamı da nəzarət altında saxladı. Qız sanki hamama da gəlmirdi. Beləliklə, bir müddət qızı nəzərdən qaçırdı. Əvvəldən intiqam ala bilmədiyi üçün, arzusuna çatdığı o evdə o qiza sahiblənə bilmədiyi üçün çox təəssüflənirdi, bərk də acıqlanırdı. Amma sonralar unutmağa başlamışdı və birdən-birə adamların içinde Əminəni görəndə ürəyi yenidən zoqquldadı. Cəld gömrük naçalnikinin otağına keçdi, orta yaşı işçilərdən birini göndərib göstərdi Əminəni, çağırtdırdı yanına. Yəni əslində göstərmədən desəydi də, Əminəni tanıyacaqdı o gömrük işçisi. Sərvim, sənubərim deyərdilər bu boylara vətənimin şairləri. Qucağında uşaq pardaxlanırdı, yanında bir neçə adam var idi. Ortabab gömrük işçisi Əminəyə yaxınlaşdı:

-Ay arvad, naçalnik səni çağırır.

Əminədən əvvəl onunla gələnlərdən biri dedi:

-Neynir nəçənniy onu?

Kişi hövsələdən çıxdı:

-Ay anam, ay bacım, mən nədən bilim ki, neynir nəçənniy? Çağırtdırır da...

Əminə bir söz demirdi. Arvad yenə dilləndi:

-Qardaş, bunun gömrükdən keçib əşyaları. Pasportu-zadı da yerindədi. Axı nə istəyir ondan nəçənniy?

Kişi usanmışdı Qriqoryanın tapşırıqlarından. Əminəni çağırtdırmağı heç onun da xoşuna gəlməmişdi. Odu ki, yenə hövsələsizliklə çımxırdı:

-Vallah bilmirəm. Getsin qoy özü soruşsun ondan, görsün nə istəyir?

Əminə uşağı həmin qadına verib gömrük işçisinin ardınca otağa keçdi. Naçalnikin otağında Qriqoryandan başqa heç kəs yox idi. Qriqoryanın işarəsilə gömrük işçisi könülsüzə otağı tərk etdi; ikilikdə qaldılar Qriqoryanla Əminə. Bir şey soruşmurdu, bir söz demirdi Qriqoryan, düşünürdü: "Deməli, həmşəriyə ərə getmisən. Deməli, həmşəri pasportu almışan. Deməli, o yana ötüşmək istəyirsən?"

Əminə dik gözlərinə baxırdı Qriqoryanın. Qadının gözlərində bir zərrə qədər qorxu-hürkü yox idi. Əminə qorxunun bütün növlərindən, mərhələlərindən keçmişdi.

-Neynirdin məni?

-Sənədlərini ver, baxım.

Bir kəlmə söz demədən Əminə, kiçik əl çantasından sənədləri çıxardıb nifrətlə onun qarşısına qoydu. Qriqoryan sənədləri o üz-bu üzə çevirib nə isə oxudumu, oxumadımı, yoxladımı, dedi:

-Sənədlərin düz deyil.

-Sənədlərim düzdü, yoldaş Qriqoryan. Sənədlərim düzdü. Atamı, qardaşlarımı, əmilərimi məhv elədiyin bəs eləmədi, evimizə sahibləndiyin bəs eləmədi, indi mənim özümə də sahiblənmək istəyirsən? Budu sənin arzun, məgər mən bilmirəm? Amma itlərə tay olaram, sənə yox. Bunu birdəfəlik bil.

-Sabah gəlib apararsan sənədlərini evinizdən.

-Xeyr, mən sabaha qoymayacağam. Sabaha qalmayacağam. Bu gün gedəcəyəm gəmidə mən. Biletim də, pasportum da, sənədlərim də hazırkı, gömrükdən də keçmişəm. Bil bunu. İndi burdan çıxıb bayırda bir qışqırçı qopardacağam ki, ananın sənə qoyduğu ad da yadından çıxacaq. Məni elə də ölmüş hesab eləmə. Mən bilirəm sənə nə lazımdı. Dedim sənə! Sənin mənə dırnağın da dəyməyəcək. Dəyə bilməyəcək.

Daxilində nifrət tufanı qopmuşdu Əminənin.

Qriqoryan nə düşündüsə, cibinə qoymağa hazırlaşlığı sənədləri qaytarıb Əminənin qarşısına tutladı:

-Rədd ol burdan, ifritə!

-Anandı, bacındı ifritə, nəslindi ifritə, mən deyiləm. Özünükülərin adını mənə qoyma! Onu bil ki, sən mənə qalib gələ bilməmişdin.

-Mən indicə sənin küçüğünü əlindən allam. O, pasporta yazılmayıb. Mələrsən qalarsan; gedərsən balasız.

-Balamı alacaqsan deyirsən?

-Hə, balanı əlindən alaram.

-Alsan də nə olsun? Cavanam, gedərəm, yenə balam olar. Atam, anam, əmilərim, qardaşlarimdən artıq deyil ki... Amma sənə heç bir zaman baş əyməyəcəyəm, Qrişa! Heç bir zaman diz çökməyəcəyəm qarşında, Qriqoryan, bunu yəqin bil. Bunu yəqin bil və məndən əl çək!

Əminə titreyirdi qəzəbindən; amma biruzə verməməyə çalışırdı. -Tfu sənin əməllərinə, zatına!

Əminə dişlərini qıcadı və bu sözlərlə də sənədlərini götürüb yavaş-yavaş, tələsmədən, aramlı çantasının içində qoydu və bir də «tfu» eləyib kabinetin tərk etdi.

Gəmidə çox basırıqdı; oturmağa yer yox idi. Nəinki kayutalar, göyərtələr, hətta gəmi xidmətçilərinin, (matros da demək olmurdu bunlara) kubrikləri belə xincim-xincim sürgünlərlə dolu idi. Arvad, uşaq, kişi, cavan, qoca bir-birinə qarışmışdı. Heç kəs şikayət eləmir, heç kəs etiraz eləmirdi. Kimdən şikayət edəcəkdilər? Kimə şikayət edəcəkdilər? Basırıq olsa da, piçhapiçdan başqa heç nə eşidilmirdi. Bəziləri deyirdi ki, «bizi gəmiyə doldurub Nargin adasına tərəf aparacaqlar. Orda belimizə daş balğayıb dənizin dibinə buraxacaqlar, balıq yemi.» O birilər deyirdi «yox, bala, bizi sürgünə, Sibirə göndərəcəklər, Sibir! Burdan Türkmənistana keçirdəcəklər, Krasnovodska, ordan da qatarlara doldurub birbaşa Sibirə aparacaqlar.»

Dəqiqəbaşı bir xəbər çıxırdı. Adamlar - dərdli, qüsseli adamlar, faciəli adamlar. Amma yenə də piçilti ilə danışıldır, xəbərləri bir-birinə piçilti ilə verirdilər. Ortalıqda üzünün bir tərəfi qırılmış, bir tərəfi qalmış bir kişi gəzirdi. Vallah, dünyanın başqa vaxtı olsaydı, bəlkə buna gülən də tapılardı. Amma indi heç gülən yox idi. Çünkü hamı əvvəla öz dərdinə ağlayırırdı. İkincisi bilirdilər ki, kişini dəlləkxanada üzü qırılan vaxt götürüb'lər. Üzünün qırılmağını belə qurtarmağa qoymayıblar. Elə necə var, elə də kişini götürüb'lər.

Adamların arasından bircə səs gəlirdi. Bu da böyürtü, ögümə səsləri idi. Gəmidə getməyə adət eləməmiş, suda üzməyi bilməyən, daxili parçalanınan adamlar. Onların coxu heç yemək yeməmişdi, yadına da düşməmişdi. Ona görə ki, Bayıl həbsxanasında axırıncı dəfə onlara verilən balandadan savayı yemək vermək heç kəsin yadına düşməmişdi. Gəmidə də heç kəsə yemək vermirdilər. Uşaqlar belə acıdan ağlamırdı, bəzisi birtəhər analarının köksünə düşüb qalmışdı, o birilər nənələrin dizinin üstündə halsız düşüb qalmışdı, cinqirini da çıxartmayan balacalar, ana döşündən süd əvəzinə kitrə əmən körpələr!

Məşədi Gülsüm nənə bu ögüyənlər içinde xüsusilə seçilirdi. Arvad çox qoca idi. Yaşı 90-ı ötmüşdü. Ögüyürdü, bütün bədəni oyulurdu. Sonda bitab halda göyərtəyə sərilib qalmışdı. Yazıçı gələnlər birtəhər onu kayutaldan birinə apardılar. Bu kayutada bir neçə qadın var idi. Kişiər onu içəri qoyub gedəndən sonra Məşədi Gülsüm nənə ögümələr arasında bu qadınlardan birinə döndü:

-Qızım, üzümü qibləyə çevirin.

Heç kəsdə iqtidər yox idi ki:

-Ay nənə, gəmidə qibləni hardan tapaq? - desin.

-Yaxşı nənə, yaxşı.

Qadınlar, xüsusilə onların içinde Əminə gəlin var idi - Əminə nənəni tanıydı, uşağıını Gülsüm nənə tutmuşdu. Hiss edirdi ki, qarı dünyasını dəyişir. Ona görə də... Bəlkə ona görə sayılırlar, sayır-bayır danışır. Yox, qarı bir neçə gün idi ki, heç nə yeməmişdi. Acıdan ölürdü. Ögüyürdü, amma ağızından su da gəlmirdi. Bir ara etrafındaki o biri qadınlar dəndlərinə çəkilib aralıda dayanmışdilar. Yerə çökmüştülər, dizlərini qucaqlayıb oturmuşdular. Təkcə Əminə qarının yanından aralanmındı, əllerindən tutmuşdu:

-Nənə, - deyirdi, - darixma, Allah qoysa, indi səhər açılana yəqin ki, bir yana çıxacaqıq, özünə gələrsən.

-Yox, ay bala, məndə daha özünə gəlmək söhbəti yoxdu.

Qarı titrek əlini zorla cibinə salıb balaca bir düyünçə çıxartdı. Düyüncəni Əminənin ovcuna basdı:

-Bax, bunuynan məni kəfin-dəfin elətdirərsən, qızım! Allah qarşısında, Allah qarşısında. Mən gedəriyəm, qızım. Bu tayda da, onsuz da, heç kəsim yoxdu. Heç kəs məni gözləmir. Kimə gərəyəm? La İlahə İlləllah, Məhəmmədən Rəsul-İllah, Əliyyən-Vəliyyullah.

Arvad dönə-dönə böyürtlər arasında titrek, ölgün səslə, getdikcə daha da ölgünləşməyə başlayan səslə kəlməyi-şəhadətini dedi və eləcə başı Əminənin dizi üstündə olduğu halda dünyasını dəyişdi.

Onsuz da onun dünyasını dəyişən vaxtı idi; uzun ömür yaşamışdı, insanlara məhəbbət bağışlamışdı, insanlardan məhəbbət görmüşdü. Amma hər halda belə yox. Belə yox! Onun ruhu gəmidə, indi cansız bədən üstündə çırpinır, Əminənin öz dərdi ilə birlikdə qarının bu cür vəfatına ağlayan başı üstündə sanki özü-özünə: «Allah sənə rəhmet eləsin», deyirdi. Ruh bədənə deyirdi bu sözü. Əminəsə düşünürdü: «Yazıq... Yazıq nənə, səni mən harda, necə kəfin-dəfin eləyəcəyəm ki?...»

Ölüdən qorxan qızlardan biri kayutadan çıxdı, qışqırdı:  
-Nənə rəhmətə getdi... Nənə öldü...

Gəmidəkilər gəlib qarını götürdülər. Heç kəsdə etiraz eləmək, heç kəsdə səsini ucaltmaq iqtidarı yox idi. Aclıqdan, kimsəsizlikdən, dərddən, öz taleyini bilməmək qorxusu... 37-ci il uzaqda deyildi. 37-ci il insanların qanında idi, hüceyrələrində idi, bütün varlığında idi. Kimin etiraz eləmək cürəti çatardı? Gəmi xidmətçiləri kapitanın razılığı ilə qarını köhnə bir palaza və özünün götürdüyü düyünçəsinə bürüdülər, əşyaları ilə birlikdə. Gəminin göyərtəsindən birbaşa dənizə endirdilər. «Tulladılar» deməyə dilim gəlmir. Dəfn elədilər Xəzərin sularında, dəfn elədilər Məşədi Gülsüm nənəni. Nə burda vətəndaş idi, nə orda vətəndaş olacaqdı. Doğma torpağında, doğma yurdunda dəfn olunmaq üçün bircə qəbir qədər torpağı belə yox idi, bircə qəbir üçün də yeri yox idi, heç yerdə. Adamların üstünə elə bil su çilənmişdi. Sakitcə dayanıb gəmi ənənələrinə, matrosların qarını dəfn etmək mərasimine baxırdılar. İçlərində ruhani təbiətli bir nəfər var idi. Əməliyyat boyu yavaş səslə, həzin səslə yasin oxumağa başlamışdı. Allah sənə rəhmət eləsin, Məşədi Gülsüm nənə.

Əminə bir dəstə köckünlə, bir dəstə sürgünlə birlikdə Təbrizə gəlib çıxmışdı. Burada onları karvansarada yerləşdirmişdilər. Hələ ərini axtarıb tapa bilməmişdi. Əslində əri hələ onu axtarıb tapa bilməmişdi. Buraya gəlib çıxdığını bilirdimi-bilmirdimi, Əminə üçün aydın deyildi. Ona hücrələrdən birində özü kimi bədbəxt bir qadınla - Gülnisəylə bir yer vermişdilər. Burada onlar Əminənin balaca oğluna qulluq edir, əylənir, burada yeyir-içir, yatır və buradan da çıxb karvansaranın qabağında gözləyirdilər. İntizar içinde gözləyirdilər və arabir karvansaranın ətrafında dolaşır, hərdən ətrafdakı evlərdəki qadınlarla görüşür, danışındılar. Bir dəfə oğlu yatmışdı. Əminə onu rəfiqəsi Gülnisəylə birlikdə qoyub karvansaranın ətrafını gəzirdi. Burda bir karxana vardı - xalça karxanası. Əminə çoxdandı ki, bu binayla maraqlanırdı. Elə burası gələn gündən nə üçünse bu iri karxana onun nəzərini cəlb eləmişdi. Bəlkə burda əri gələnəcən bir işin ucundan yapışa bildi. Amma cürət eləyib karxanaya girə bilmirdi, aralıdan qapıya nəzarət edirdi. Amma əksər halda buraya gələnlərin xırda uşaqlar və qadınlar olduğunu görəndə, bir dəfə cürətlənib qapıdan içəri boylandı xalça karxanasında arxa sırə cərgəylə bir neçə hana düzülmüşdü. Hanaların orta yarı toxunulu hissəsindən əlvən iplik yumaqları asılmışdı. Nazik, ensiz, kətiləbənzər üstünə köhnə-külə, xırda, bürüşük, yamaqlı döşəkçələr salılmışdı. Bu cindir döşəkçələrin üstündə səhərlər Əminənin gördüyü o uşaqlar əyləşmişdilər. Dizlərinin dibində kirgit, həvə, qayçı vardi. Nazik, incə barmaqları ilə, bu, 5-6 yaşlı uşaqlar xalça toxuyurdular. Nə qədər yumşaq olsa da, hər halda yun ipin cod iplikləri bu uşaqların barmaqlarını ilan kimi yalayırdı. Əminə dəhşətə gəldi. İlahi, bu nədir? Bu yaşda uşaq da işləyərmi? O, qapıdan geri qayıtmaq istədi. Çünkü nə qədər qəribə də görünən, onun ödü ağızına gəlirdi. Onu ögümə tutmuşdu. Balaca fəhlə - xalı toxuyan uşaqların halına yanan ana düşünürdü: «İlahi, birdən, birdən İslami tapmasam, balam da dünyaya bir balaca ayaq açanda bunlar kimi işləməli olacaq, bu uşaqlar kimi işləməli olacaq mənim balam. Yoox, nə təhər olsa, özümə iş tapmalıyam. Heyif ki, xalça, palaz toxumaq əlimdən gəlmir. Yoxsa elə bu karxananın yiyesinin yanına gedərdim.» Düşüncəleri yarida qırıldı. Enidən nə olur-olsun, iş tapmaq barəsində xəyala daldı. Bu fikirlərlə də o, qapının divarına söykənib dayandı. Bir qadın yaxınlaşdı ona.

-Qəribsən, bacı?

Çadralı qadın elə incə, elə zərif, elə mehriban bir dillə danışındı ki, Əminə ixtiyarsız ürəyinə dolan bacı məhəbbətini duydu. Duydu və dedi:

-Bəli, Bakıdan...

Sözünü bitirməmiş qadın dedi:

-Hə... Şürevişən? Mühacirən? Deyirəm axı... Bizi belə şey yoxdu. Belə geyim də yoxdu, belə çarşab da. Bizi bu çarşaba şürevilərin, qarabağlıların çarşabı deyirlər.

Əminə bir söz demədi.

-Səni nə narahat eləyib? - deyə qadın soruşdu. - Bu uşaqlar, - yenə qadın ona danışmağa imkan vermədi, - bu uşaqlar burda çalışıb evə, külfətə kömək olur, çörəkpuluna yardım edirlər.

Qadın Əminənin keçirdiyi hissləri anladı. Anladı və gözlərində elə bir kədər, elə bir qüssə göründü ki, Əminə öz halını unudub bu qüssəli gözləre baxdı.

-İndidən azad olun, iranlılar. Qüssədən azad olun, İranlılar.

-Belədi, mənim bacım. Bizim bu İranzəmində böyükler qurbətdə, kiçiklər çox ağır zillətdədi. Aləmə təsir elədi ahınız... Eşitməsiz? Əvvəllər sizdə çıxardı «Molla Nəsrəddin». Orda bizim də bir şairimiz var idi - Bayraməli Həmmal. Dərdlərimizi bircə-bircə elə əla deyib ki...

Aləmə təsir elədi ahınız,  
Doğdu yene behcətilə mahınız.  
Yadə salır sizləri öz şahınız,  
Günbəgün abad olun, iranlılar.  
Qüssədən azad olun, iranlılar!

Onlar söhbətləşə-söhbətləşə karvansaraya tərəf gəldilər. Burada Əminəni olduqca qəmgin, bitmiş, bitab rəfiqəsi Gülnisə qarşılıyır. Amma onunla gələn qadın hələ də rəfiqələrin danışmasına imkan vermədən, dərdli ürəyindəkiləri yenicə tanış olduğu bu qurbətzədəyə ürək vermək üçün sözünə davam edirdi:

-Fikir eləmə, bacı, bu bizim İranın taleyidi. Eşitmış olarsan bəlkə, Bayraməli Həmmal adlı şairimiz yazış bu dəndləri, sizin rəhmətlik Mirzə Ələkbər Sabir kimi.

Əlbəttə Əminə də, Gülnisə də Sabiri yaxşı tanıyır. Məktəbdə dərsliklərində şəklini görmüşdü, şerlərini oxumuşdular. Bayraməli Həmmalı isə o qədər də yaxşı tanımadılar. Rəfiqəsi Əminəni görən kimi soruşdu:

-Sənə nə olub, bacım, niyə belə bikefsən?

Əminə hüznlə cavab verdi:

-Heç, belə... Tanış ol, mən bu bacıya odey, bax, o karxananın yanında rast gəldim. Adı Saminə xanımdı. Yaxşı şerlər bilir, gözəl də oxuyur, həm özünüküləri, həm bizimkiləri...

Saminənin sinəsi qalxıb-endi. O, indi bu işsiz, sahibsiz, mühacir qadınların halına yanındı:

-Dövlət başçıları nə fikirləşir, fikirləssin. Ordakı - orda qalsın, burdakı - burda əylənib qalsın. Biz elə onsuz da əvvəldən can bir qəlbə də dəst idik, həmvətən idik. Bizim bütün kişilər arvad-uşağı yiyesiz qoyub Bakıya, İstanbulla gediblər çörək dalınca. Bizi bir-birimizdən kim ayırar? İllərnən kişilərimizin üzünü görə bilmirdik, illərnən, aylarnan. Hərdənbir bir günlük, iki günlük baş götürüb gəlirdilər evə, uşaqların iyini almağa, mənə dəyməyə, bize dəyməyə. Onda da el təhnəsindən yaxa qurtarmaqcın damlaların üstüne, evlərin üstünə qırmızı fitə salırdıq. Çünkü ərimizin gecələr, bir gecə, iki gecə evə gəldiyini hamı bilmirdi axı. Bir gecənin ər-arvadı olmayıüzümüz qoy kənd-kəsek - hamı bilsin. Sonra hamilə qalana min qara yaxardılar, daşa basardılar, təhnə-təriz altında ölürlər. Qırmızı fitə... Bu balalarımızın neçəsi o qırmızı fitələrdən doğulub. İllərnən bu dərdi çəkə bilmirdik. Əziz şairimizin bu sözləri bizim üçün virdi-zəban idi:

Bu vilayətə yiğildi nə qədər ki, dərbədər var,

Hamısı səfərdə, ya rəbb, nə kağız, nə bir xəbər var.  
Nə babam, nə qardaşım var, bu xərabədə nə ər var,  
Ola pasibanım əmmə.  
Bibican, bu yer nə yerdir, belə əhli-qürbət istər?

Ərlərimiz, atalarımız, qardaşlarımız, oğullarımız əhli-qürbət olmuşdular hamısı, əhli-qürbət. İndi də qəza sizin başınıza gətirdi bu müsibəti...

Əminədən əvvəl Gülnisə özünü saxlaya bilmədi.

-Bacı, mən də tanıyıram sizin o şairi: «Əfsus ki, nisfani vətən görmədi bir gün», - demişdi. Dərdlərinizi anlatmışdı. Başa düşürük sizi. Amma bizdə də onların günü bir gün kimi keçməmişdi. Elə bilmeyin ki, yağ içindəki böyrək kimi kef içində, madamlarnan, sonyalarnan kefdə-damaqda idilər. Onda sizin kişilər qürbətdə idi, indi bizim arvadlar. Mən qarabağlı qızı, o, bakılı qızı, o, şəkili qızı, o, şamaxılı qızı - hərəmiz sevib-seçib vətəndə arvadı-uşağı olduğunu bilmədən onların birinə ərə getmişdik. Bu da bizim axır günümüz. Bu da bizim son günümüz. Son gün deyəndə ki, axırını kim bilir? Hələ axırını kim bilir, baci? Kənkan idilər bizdə, palçıqçı idilər, amma çoxu dalındakı palanın üstündə yatan, daş körpülər üstə baş gırlayıb bədbəxt hamballar idi. Gör nə gün olmuşdu ki, şair özü də elə bil ayrı söz tapmayıb, özünə Hammal təxəllüsü seçmişdi. Yadımdadı, bizdə onun bir kitabı çıxmışdı. Bədbəxt iranlı dediyi təbrizli, ərdəbilli, xoylu, miyanəli qardaşlarınızın halını iranlı adıyan gör bir ağlına da gəlməz ki, hansı dillə deyirdi:

Kankanlıq ixtirain Erlix de anlayarmı?  
Meymun nə tövr oynayar, bir filosof qanarmı?  
Palçıqdan haftafanı Darvin gəlib yaparmı?  
Bu sırrı kim açardı iranlı olmasayıd?

Bakı zavodlarında aya kim iş görərdi?  
Hər gün, de, yüzlər ilə kimlər düşüb ölürdi?  
Kimlər divar dibində qürbətdə can verərdi?  
Kim səbr edib durardı iranlı olmasayıd?

Qadınların üçü də ağlayırdı, dinləyən Əminə, Təbriz gözəli Saminə, şer oxuyan Qarabağlı qızı, kim bilir bəlkə də Şamaxılı qızı. O isə sözünə davam eləyib deyirdi:

-Bilirsən, bizdə bir gözəl şair olub. Bir «Məktub yetişmədi» adında hekayət yazıb. O hekayətdə bədbəxt iranlı qardaşlarınızın birinin qazdığı neft quyusunda necə həlak olduğundan danışır. Yoldaşları onun paltarlarına baxanda içindən vətəndə balalarına yetişməmiş bir məktub tapmışdır, «Məktub yetişmədi». Elə neft quyularında ölünlərin nə qəbri var, nə sayı vardi. Amma iş bundadı ki, sonralar onların bir çoxu üzə çıxdı, o neft həmin mədənlərində işləyənlərin. Elə biri mənim bədbəxt ərim. Başbilet çıxartmadı bədbaxtım özüyün, urus pasportu. Soruşdum, dedi, nəyime lazımdı sovet pasportu? Mən onsuz da sovet mədənlərində işləyirəm. Ad-san qazanmışdı, şöhrət qazanmışdı, medallar almışdı, neçə ordenlər almışdı, biri lap ey Lenin ordeni almışdı. Nə olsun? Kim idi onlara orda baxan? Elə sürgün elədilər ki... Elə dalından dəydilər Bakıdan ki... Kimin, nəyin, hansının zavalına gəldiyini bili də bilmədik, baci! Bir siz deyilsiz, bir siz dərdli deyilsiz. Biz sizdən betə dərdli olduq. Ata, ana, baci, qardaş - hamısı o tayda qaldı. Nişanlı, toysuz qızlarınız bu taya sürüldü, adaxlı oğlanlarınız o tayda qaldı. Araz çoxdan millətə sərhəd olmuşdu, çoxdan millətin bağlarını yarmışdı, bacım. Çoxdan demişdi millət:

Arazda buz ağladı,  
Yanda yarpız ağladı.

Oğlan o tayda qaldı,  
Bu tayda qız ağladı.

Biziynən elə gəmidə gələn bir qızın adaxlısı o tayda qaldı. Hicranına, onların ayrılığına yer də ağladı, göy də ağladı, gəmi də ağladı, Xəzər də ağladı, bacı, inan mənə. O şöhrətli ərim bu tayda məni qarşılamalı idi. Amma hayanda itdi-batdı? Qarşılımadı. Harda öldü? Bəlkə elə gəmidə bağıri çatladı, sulara buraxdilar? Bilmədim. İndi budey, Əminə bacımnan ikimiz bir yerdə oturub ər yolu gözləyirik. Qız gözləyən kimi. Güman edirik ki, gələcəklər, bizi tapacaqlar, hardasa yurd-yuva qurub aparacaqlar bizi bu hücrədən, karvansaralardan.

Qadınların üçü də ağlayırdı. Danışan keçmiş, olduqca ziyalı bir ailənin övladı idi. Gülnisə, ağlayan Əminə, Təbriz gözəli Saminə də həmçinin. Onları bir-birinə o taylı-bu taylı qurbətə çevrilmiş doğma vətən torpaqlarının faciəsi bağlayırdı. O gündən sonra hər gün Təbriz gözəli Məşəd Saminə Əminəgili yanına gəlir, Gülnisədən, əli uşaqlı Əminədən xəbər tuturdu. Arabir imkanı olan bir ərzaqdan-zaddan gətirirdi onlarçün. Ərinə də demişdi:  
-Bu qadınlara, bu sahibsizlərə pasiban ol, soraqlaş, eşitsən ərlərinin adını, eşitsən axtarıldıklarını, yerlərini xəbər ver, - demişdi.

Ərinə bu qadınların faciəsini, bu bacılıqlarının taleyini danışanda əvvəl demişdi:

-Kişi, çıquyam ki, naqoftənəm, behtərəst. Nə danışım sənə ki, danışmamağım ondan yaxşıdı, - demişdi. Amma danışmışdı hər ikisinin taleyini. Hər ikisinin pak, təmiz üzüsulu qadınlar olduğunu demişdi. - Axtar ərlərini, bəlkə Ənzəliyə gedən-gələn oldu, xəbərləş. Soraq göndər, orda tanıyanın-bilənin varsa, - demişdi.

O gündən bu üç bacı - üç bacıydı bu qadınlar - arabir Təbriz gözəli Məşəd Saminə onları evinə dəvət edirdi, qonaq kimi. Sonra da deyirdi ki:

-Qalın bizdə, karvansarada qalmayın. Bir çoxları gələnlərdən əqrəbasını, qohumunu tapıb, onların həyətlərində yerləşib, ya kirayə tutublar, ya ev alıblar. Siz də bizdə qalın, karvansara yaxşı deyil.

Amma Əminə də, Gülnisə də buna razı olmamışdı.

-Saminə bacı, yox, size də darısqallıq olar. Elə arabir gəlirik, ev əti yeyir, ev iyi alırıq, bəsdi; eybi yoxdu. Uşaq da, İslamın balası da sizin həyətin uşaqlarını görür, pardaxlanır bir az. Amma qalmaqdən danışma!

Gülnisə də həmin sözü deyirdi:

-Saminə bacı, qoy hələ karvansara sorağı Ənzəlinin, Bakının qulağından getməsin, ərlərimiz bizi axtaranda bu karvansaralarda da axtarsınlar, bəlkə tapıldılar. Hökmülillah, Allah bilir, Allahın hökmüdü bunlar. Amma bircə şeyi biliyəm ki, bu Allahın hökmündə kiminsə namərd, xain, iblis barmağı var. Bu təkcə bizim taleyimiz deyil, Allahın əliyinən yazılan taleyimiz deyil, kimdisə, bizim taleyimizlə oyun oynayır.

Əminəylə Gülnisənin yaşadığı karvansara xiyaban qapısı ağızında idi. Ənzəlidən Təbrizə köçürünlərin çoxusu bu karvansarada yerləşdirilirdi. Bir neçə gündən sonra əlaci, başqa yerdən umudu kəsilənlər, əli iş tutan kişilərin bəzisi karvansaranın yaxınlığında, lap o xalça karxanasının ətrafında balaca, xırda dükanlar açmağa başladılar. Bu dükanlardan birisi «qənnadı» - şirniyyat dükanı idi, ucuzbəsər, bizim yerlərdə balış konfet deyərdilər, amma balış konfetin içində hardasa meyvə əzintisi olurdu. Bu isə yox, yalnız şəkərdəndi: ustanın özünə məlum olan üsulla şəkəri əridib, sonra onu əlləriyən dartır, dartır, dartır, saatlarla evirib-çevirib həmin o balış konfetlərin kəsilə biləcəyi bir şəkəl salırdı uzun-uzun lülələrlə. Ətrafdakı uşaqlar, xüsusilə Bakıda başqa şirniyyat görmüş uşaqlar analarından aldıqları qəpik-quruşla gəlib burdan həmin şirniyyatdan alıb yeyirdilər. Bununla çay içənlər də var idi.

Yəni çay var idi ki, içən də ola? Düzdü, müəyyən xeyriyyə təşkilatlar həmin bu köçkünlərə, sürgünlərə ərzaq gətirirdilər, evində xörək bişirib gətirən arvadlar vardı. Nəzir hesabına, ehsan hesabına xörəklər bişirib gətirən xeyriyyəçilər var idi. Amma bütün bunlara baxmayaraq quyunun dibində su olmalı idi. Hər halda bu balaca dükanlarda əli iş tutan kişilər bir növ çax-çux edirdilər ki, ta əllərinə bir qədər pul keçirdib ya kirayə ev tutsunlar, ailələrini köçürsünlər, ya xirdaca bir daxma satın alsınlar. Bundan ötrü çalışırdılar. Amma bunların içində bir dükən xüsusişlə diqqəti cəlb edirdi. Bu, Çolaq Əzizin dükanı idi. Bir növ komisyon dükanı idi; yəni adamlar gətirib buraya öz pal-paltarından, ev əşyasından - nəyi vardısa, gətirib qoyurdu və sonra kimlərse yerlilərdən-zaddan gəlib alırdılar, həmin puldan müəyyən faiz çıxıb qiymətini sahibinə verirdi. Sürgün arvadların ümidi yeriydi bu dükən. Sonralar Çolaq Əziz milyonerə çevrilsə də, amma hələlik sürgün arvadların yeganə ümid, pənah yeriydi. Elə Əminə də çarəsizlikdən birinci dəfə buraya müraciət elədi. Buraya müraciət elədə deyəndə, Saminənin müşayiətiynən, Saminəylə birlikdə gedirdi həmin dükana, sərrini ona açmışdı, Saminəylə birlikdə gəlmışdı bura. Əvvəl evdə, evdə deyəndə ki, karvansaranın hücresində, Gülnisəylə bir yerdə yaşıdığı otaqçada öz boxcasını açdı, içindən gəlinlik örəpəyi - zəkiyyə örəpəyi çıxartdı. Balasına qarşidan qılınc kimi gələn qışa pal-paltar almali idi, yeyib-içməli idilər, özü də, körpəsi də. Odur ki, zəkiyyə örəpəyi qoltuğuna vurdu, Saminənin yanına gəldi.

-Bacı, mən bu örəpəyi satmaq istəyirəm. Görəsən bu arada-bərədə alan olar?

Saminə örəpəyi diqqətlə gözdən keçirdi. Anladı ki, bu, gəlinin nişan örəpəyidi, bəxt örəpəyidi, qəlbi sizildədi. Amma neynəməliydi? Özünün də Əminəyə hər dəfə etdiyi ərzaq yardımından başqa bir şeyə gümanı gəlmirdi, dedi:

-Vallah, bacı, gözəl örəpəkdi. Bu aralarda, kasıb-kusub, füqəra yeridi; buralar belə şeyi almağa pul tapmaz. Amma budey, burda sizinkilərdən, sizinən gələnlərdən biri bir dükən açıb, belə malları alır, satır başqalarına, kimlərəsə. Dur, gedək ora, baax orda, deyəsən adı da Əzizdi.

Əminə dərhal anladı. Gəmidə görmüşdü bu Çolaq Əzizi. Çoxlarıynan dilləşir, söhbətləşirdi. Gələndən sonra qulağı da çalmışdı ki, Çolaq Əziz burda dükən açıb, amma nə dükən olmağını bilmirdi. Qərəz ki, qadınlar bir-birinə qoşulub Çolaq Əzizin dükanına gəldilər. Dükən adı taxtalardan, fonerdən düzəldilmiş balaca bir yer idi, piştaxtanın yanında da bir malları göstərmək üçün yer var idi. Bir neçə kətil də qoymuşdu Çolaq Əziz, gəlib-gedən, bazarlıq eləyib çənə döyənlərçün.

Qadınları görən kimi kimsəsizlərdən birinin nəysə satmaq istədiyini anladı. Alıcıya oxşamırdılar. Soruşdu:

-Nə deyirsiz, ay bacılar, nə gətirmisiz? Utanmayın, gəlin. Nə olacaq, mən də sizin əminiz, mən də sizin dayınız, - bu sözlərlə qarşılıdı Çolaq Əziz Əminəni.

Əminə utana-utana yaylığı açdı və içərisindən zəkiyyə örəpəyi çıxartdı. Bu ağ, dördkünc, krebdışın örəpək idi, künclərinə ağ ipək sapla əl işi gözəl tikmələr tikilmişdi. Ağ, ipək saçığı var idi. Ağ gün üçün hazırlanmış baxt örəpəyi idi. Əziz belə örəpəkləri Bakıda çox görmüşdü. Bilirdi bunu, tanıydı ki, zəkiyyə örəpəkdi.

-Ləkəsi-zadı yoxdu, bacı?

-Yox, ay qardaş! Heç örtmüşəm ki?... Bir dəfə-iki dəfə, bilmirəm. Hara gedirdim, örtəm? Elə toy gecəsi başımdan götürüləndi.

Əziz bu sözə etibar eləmədi-elədi, ya nəydisə, hər halda örəpəyi götürüb gözü bərabərinə qaldırıldı, açdı, əllərini aralayıb, qollarını uzadı, bir az aralıdan baxdı örəpəyə. Diqqətlə gözdən keçirdi, büküb piştaxtanın üstünə qoydu. Əlilə sığallayıb kimi yastılatdı və soruşdu:

-Neçəyə verəcəksən, ay bacı?

-Nə bilim, qardaş, qiymət bilirəm? Sən özün Allah xətrinə...

Məşədi Saminə səbr eləmədi. Çolaq kişinin ziqqılığından narazı qaldı. Görünür, bir neçə dəfə buraya gəlib görmüşdü Əzizi, dedi:

-Əyşi, görürsən ki, qət-əcərri şeydi. Bədbəxtin əri gəlib çıxmayıb.

-Gələr çıxar, inşaallah.

-Allah ağızından eşitsin. Amma duadansa, əliuşaqlıdı, zəhmət içindədi. Bax, görginən, qət-əcərri şeydi, nə qiymət qoyursan?

Əziz hələ də diqqətlə örpəyə baxırdı:

-Nə deyirəm ki? Qoysun qalsın, gələn-gedən baxar, qiymətləşərəm, görüm nə verirlər.

Yenə Məşədi Saminə dözmədi:

-Əyşi, yəni özün bilmirsən ki, bunun qiyməti nə olar? Heç olmasa, bir ağızarası desənə bir söz.

Yenə Çolaq Əziz ağız süründürməsi cavab verdi:

-Baxaram da, indi, nə olacaq. At olmayıacaq, dəvə olmayıacaq. Sabah bir gələr, baxaram, deyərəm.

Qadınların əlacı kəsildi. Örpəyi Əzizdə qoyub dükəni tərk etdilər. Dükandan bir azacıq aralanan kimi Məşədi Saminə hirsli-hirsli dedi:

-Elə ziqqı kişidi, incimə, sən Allah. Düzdü siznən gələnlərdəndi; amma namərddi, bir köpüklük adama oxşamır.

Çaresiz Əminə dedi:

-Bacı, elə bilirsən biznən gələnlərin hamısı yaxşı adamdı, seçmədi? Heç içində nacinsi yoxdu?

Yenə də Saminə hirsini yeyə bilməmişdi.

-Düzdü, mən başa düşürəm. Alverçinin ata-anası olmaz, qohum-əqrəbası olmaz. Amma hər halda gərək başa düşə də ordan özüynən birgə gələnlərin vəziyyəini.

-Vallah, nə bilim, bəlkə başa düşəcək?

-Allah Kərimdi.

-Məşədi bacı, sən Allah, sənə zəhmət də olsa, mən onun yanına tək getmək istəmirəm. Sabah əlin ev işindən qurtaranda zəhmət çək, gəl, bir yerdə gedək onun yanına. Uşağı yenə baciya tapşırıb gedəcəyəm.

-Yaxşı, gələrəm, nə vaxtbazlıqdı? Qurbanı sənə mənim vaxtim. Elə evin yer-yığışını eləyən kimi gələrəm, bir yerdə gedərik. Onun öhdəsindən yenə gəlsəm, mən gələrəm. Sənin nəm-nümüvə, o, boğazuvu kəsəcək.

-Nə deyim vallah.

Onlar ayrıldılar. Əminə öz otaqçalarına Gülnisənin yatmış İslama nəzarət elədiyi evə tərəf, Məşədi Saminə də öz həyətinə doğru yollandi.

Əslində Xiyaban-qapısı ətrafında bazar olmamalıydı. Yox idi də əvvəlindən. Düzdü, ətrafdakı karvansalar bəzən dolardı, karvanlar gələrdi haçansa. Amma indi şimaldan gələn karvanların arası kəsilmişdi, çoxdan idi ki, bu karvansarada karvansaralıq demək olar ki, qalmamışdı. Amma hər halda sürgünlər buraya yerləşdiriləndən, bu ətrafda xırda dükənlər açılandan bəri Xiyaban-qapısı ətrafi bir növ bazara çevrilmişdi, canlanmışdı. Buraya saysız-hesabsız tabaqçılar gədir, cürbəcür meyvəcat, cürbəcür şirniyyat satanlar gəlirdi. Səhər tezdən sələb satanların səsini eşidirdin:

-Səələb, səələb...

Ya bir təndirdə, közdə bişirilmiş ağ çuğunduru, qənd-şəkər çuğundurunu başında gəzdirən tabaqçı qışqırırdı:  
-Ləbu sineyi-məlhəm.

Bu sürgünlərdə səhərdən-axşamacan ösgürəkdən boğulanlar olsa da, gəmidə soyuqlayanlar olsa da, sinə məlhəmi ləbi almağa kar hardayı. Odur ki, sələb satan, ləbu satanların bazarı o qədər də yaxşı getmirdi; işləri o qədər də xeyirli deyildi. Buraya diləncilər də gəlirdi və ümumiyyətlə, burada diləngi çox idi. Biri xüsusilə nəzəri cəlb eləyirdi. Biri deyəndə ki, yəni «ikimərtəbə diləngi» deyərdilər ona. Altdakının ayaqları sağlam idi, üstdəkinin gözləri. Altdakı yeriyə bildiyi üçün ayaqları olmayanı - gözlünü öz ciyinlərinə almışdı. Yuxarıdakının gözləri, aşağıdakının ayaqları bu iki diləncini gəzdirirdi. Və heç yerdə tayı-bərabəri olmayan bir üsulla bu iki diləngi gəzib dolaşır və oraya-buraya sürgün olmuş bədbəxtlər «özündən yuxarıya baxma, özündən aşağıya bax» məsəlindən çıxış eləyir, «zəngliynən zəng döymür», öz bədbəxtliklərinin qarşısında bu bədbəxtlərin həyatını daha dəhşətli hesab edirdilər. Buralarda, karvansaranın bir tərəfində lap Bakı küçələrində olduğu kimi - Həmşəri palanında olduğu kimi, 10-12 yaşında oğlan uşaqları, yeniyetmələr divarın dibində oturub arabir meyxana deyirdilər. Bu meyxanalar sadə, bəsit, bəzən gülməli olduğu üçün nəzər-diqqəti cəlb eləyirdi. Büyüklər də hətta ara-sıra dayanıb qulaq asırdılar.

Mən nə deyim sənün gözüvə-qasıuva,  
Soyuq su tökərəm isti aşuva,  
Şairliyin dəysin sənin başuva...

Belə-belə atmacalar nəzərləri cəlb eləyirdi. Bəzən ayaq tuturdular.

Ay can alan candı, Saray bağları  
Bağı-gülüstandı, Saray bağları.

Qocalar öz aralarında danışındılar:

-Hardadı indi saray, a bala? Qaldı, qaldı gözünə qurban olduğum o tayda. Əl çatmaz, ün yetməz...

Yerlilərdən biri deyirdi:

-Saray burda, nə qədər istəyirsən...

Sürgün deyirdi:

-Yox qardaş, bu saray o saraydan döyük.

Uşaqlar dinləyə-dinləyə susur, daha meyxananı davam etdirmirdilər. Qoca sürgün kişininin gözləri yaşıla dolurdu. Bunu görən Təbrizli qardaş deyirdi:

-Uçurtsun Allah onu; evini yixsın Allah, necə ki, yixdi. O boyda Nikolayı endirdi taxtdan.

-Bə nə bimişdin? Sən İmam Rzaya top atarsan, Allah qəbul eləyər onu? Allah da baxar durar? Allah səninçün qarğı döyük ki, göz çıxarda. Gec elər, güc elər. Geci daha güclü olar. Elə bu Sovetdən də gözüm su içmirdi əvəldən. O da elə Nikolayın yoluynan yeriyir. Bundan o yanası yoxdu.

Sürgün kişi başını tərpətməklə “hə” deyirdi. Amma ürəyinin harasındasə 37-ci il tərpənirdi. Hətta burda - sürgündə, Təbrizdə, bu karvansaranın böyründə belə sovet hökuməti əleyhinə danışla bilən bir söz onu qorxudurdu.

-Birdən eşidərlər, İlahi, burdan hara sürgün eləyərlər? Sibire sürgün eləyərlər? Buralar heç olmasa, bir az istidi. Uşaq-muşaq birtəhər dolanır. Öz elimiz, öz adamlarımız, öz dilimizin içidi. Sibire sürgün... Lənətə gəlsin belə dünyani. Dünyanın çox ağır vaxtına düşdük. Can balalarım, - deyə o, bir az əvvəl meyxana deyən uşaqlara baxıb düşünürdü, - can balalarım, bədbəxt balalarım, bu yaşınzda sürgün, bu yaşınzda qurbət, bu yaşınzda möhtəciliq. Allah özü qorusun sizi, ay mənim balalarım, Allah özü qorusun.

Gülnisə də eşitmişdi. Əminəyə də demişdi. Demişdi ki, Təbriz xanımları çox şux, şən insanlardı. Musiqini, rəqsini sevərlər. Təbrizli evində həmişə qaval olar. Ayri musiqi aləti olmasa da, o qavalı çala-çala, o qavalı dinqıldada-dinqıldada Təbriz gözəlləri elə havalar oxuyur ki... Günlərin bir gündündə belə də oldu. Yəni bunun şahidi oldu hər iki rəfiqə.

Hamama getməyə hazırlaşırdılar. Hazırlaşırdılar deyəndə ki, xırımxirdalarını qoltuqlarına vurub, pal-pal tarlarını boxçaya yiğib yaxındakı hamama yollandılar. Uzaqdan görünürdü: Hamamın qabağından qırmızı fitə asılmışdı. Bu o demək idi ki, bu gün hamam qadınlar üçün işleyir. Onlar həmin hamama doğru gedirdilər. Birdən qulaqlarına darvazalardan birinin dalından qaval səsi gəldi. Çoxdan musiqiyə, mahniya, nəğməyə, muğama həsrət Gülnisə Qarabağın bu gözəl səsli qızı, bu ziyalı qızı ayaq saxladı, Əminənin də dirsəyindən tutub saxladı.

-Dayan, - deyə piçildədi, - dayan bir qulaq asaq, görək nə oxuyur?

Darvazanın o üzündən kədərli bir səs, maraqlıdı ki, qəzəl deyildi, elə bil bugünkü həyatı: Təbrizin, bütünlükə Güney Azərbaycan xalqlarının Ərdəbil, Miyanə, Sulduz, Tufarqan, Məşkin, Şəbüstər - bu şəhərlərin qurbətdə olan kişilərindən birinin gəlini öz millətinin, öz bacılarının taleyini oxuyurdu muğam üstə.

Təzkirəsin aldı ələ,  
Canıma saldı vəlvələ,  
Yarım gedib, nə vaxt gələ  
Qəmli könül fəryad ələ.

Sənin ilə könlüm xoşdu,  
Necə görüm yerin boşdu?  
Yarın qəfəsdə bir quşdu,  
Tez gəl, onu azad ələ.

Əmoğlu can, səni Tari,  
Dön, bir də bax mənə sari!  
Yixıldı könlüm divarı,  
Gəl-gəl, onu abad ələ.

Ümid gözəl shəydi. Bu səsde bir ümid var idi. Amma Əminə nədənsə birdən ətrafa baxındı. Darvazaya tərəf gələn, onlara təəccübə baxan bir kişi gördü. Tez Gülnisənin dirsəyindən dartdı.

-Bacı, evlərinə gələn var. Gəl gedək, baci, gəl gedək.

Onlar yavaş-yavaş darvazadan ayrıldılar. Qapının açılıb-örtülməsi ilə içəridəki səs də kəsildi. Əminə birdən dönüb baxıb gördü ki, Gülnisənin gözlərindən o mahnidakı kədər dolu yaşlar tökülr. Elə həmin gün xəbər çıxdı ki, Tehranda partlayış olub. Bunu hamamda arvadlar da piçhapiçla danışırdılar; qışqırarı da var idi. Hamamın dairə səkisinin üstündə balaca xalçalar salınmış, boxçalar qoyulmuşdu. Gülnisəylə Əminənin boxçaların altına salınmaq üçün xalça olmadığından yalvar-yaxarla hamamçı xanıma təhvıl verdilər.

-Eybi yoxdu, eybi yoxdu, bacı, başa düşürəm, sürgünə gəlmisiz, o taylısız. Eybi yoxdu, qoyun qalsın məndə, çıxanda götürərsiz.

Yuyundular, geyinib çıxdılar. Küçədə artıq hiss olunurdu ki, adam adama dəyir, söz gəzir.

-Tehranda partlayış olub. Hərbi bazadamı, hərbi zavoddamı...

Tehranda hərbi zavod nə gəzirdi? Hərbi hissələrin birindəmi, partlayış olub. Deyirdiler, silah anbarında olub partlayış. Deyirdilər əsləhə anbarında olub partlayış. Adamlar, xüsusilə, mühacir kişilər bir-birinə qarışmışdı. Qorxurdular. Və bu qorxu səhəri günü özünü göstərdi. Bütün Təbrizdə, Miyanada, Ərdəbildə, başqa yerlərdə olan sürgünlərin gözə dəyimilərini, gözə görünənlərini yiğib İranın cənubuna, o ilan mələyən düzlərə, əreblərin daha çox məskun olduğu yerlərə sürgün elədilər, köçürtdülər, bir sürgündən o biri sürgünə. Halbuki deyilənlər əsla doğru deyildi. Uydururdular: deyirdilər guya bolşeviklər partlatdırıb, deyirdilər guya şurəvilər partlatdırıb. Bu partlayışı köcüb gələnlər İrana ziyan vurmaq üçün qurublar. Hami da bili ki, sürgünlərin, bolşevik deyilənlərin, şurəvi deyilən bu bədbəxtlərin heç birinin nə partlayışla, nə bu bina ilə heç bir əlaqəsi yoxdu. Amma məlum mənbələrdə biliirdilər ki, bu partlayış, İranın hakim dairələrini, xüsusilə şah və onun vüzərasını, məhiyyətini, yaxınlarını qorxuya salmaq, onları, hardasa, almanlardan uzaqlaşdırmaq məqsədi daşıyır. Dünyanın hər yerindən müharibənin - dünya müharibəsinin iyi gəlirdi. Avropa artıq almanlar tərəfindən fəth olunmuşdu. İranın daxilində də azadxanlar baş qaldırmağa başlamışdı. Bunların hamisində şurəvi barmağının - sovetlərin əli olduğunu bilənlər yaxşı biliardı. Belə lazımdı sovetlərə. Belə lazımdı, çünki Hitlerin Sovet İttifaqını fəth etmək xəyalı dünyanın anlayan şəxsiyyətlərinə məlum idi və sovetlər heç cür öz böyük cənub sərhədlərini alman nəzarəti altında qoya bilməzdilər. Bütün siyaset buna bağlı idi. Bu məntiqdən şübhələnən İran hakim dairələri İrana sürgün olunanların heç birisinə Araz boyu kəndlərdə yerləşmək imkanı vermədi. Buralarda qohum-əqrəbası, tanışı olanlar belə öz əqrəbası yanında yaşaya bilmədi. Əminəynən Gülnisənin vəziyyəti pis idi. Heç birisinin ərinin sorağı çıxmamışdı.

Günlərin birində qapılarına Baxış kişi gəlib çıxdı. Baxış kişi dostu, qonşusu İslamin övrətinin burada olduğunu öyrənmişdi. Gəlmişdi ki, ona başsağlığı versin, İslam sarıdan.

-Gözləmə, İslami, bacı, - deyəcəkdi, - sənin dalınca, bu yana keçdiyini bilməyib bədbəxt oğlu, sənin dalınca o taya sərhəddən qaçaq keçmək istəyib və elə bu taydaca vurulub.

Belə deyəcəkdi. Deyəcəkdi: «Allah rəhmət eləsin». Deyəcəkdi: «məhəbbətinin, öz adını qoyduğu balasının və sənin məhəbbətinin qurbanı oldu», belə deyəcəkdi. Amma deyə bilmədi. Qadınların vəziyyətini, nigaran gözlərindəki fəryadı duyunca dedi:

-Əminə bacı, gəlmisəm səni də - bizi sürgün eləyirlər Əhvaza - gəlmisəm səni də özümüzə aparaq. İslam qardaşa da xəbər göndərəcəyəm, bilsin ki, bizim yanımızdasan, sizdən nigaran qalmasın. Gəlib elə bizim yanımızdan birbaşa özü götürüb aparsın sizi.

Belə dedi və Əminəni, onunla birlikdə Gülnisəni də - hər ikisini götürüb öz uşaqları ilə birlikdə Cənuba apardı.

Baxış kişi işin əslini yaxşı biliardı. Belə faciələr tək-tək olmamışdı. Bir çox bölünən, sərhəd balğanından sonra ayrı düşən ailələrin faciəsiydi İslamin başına gələn. O aydan yuxarı Ənzəlidə hər gələn gəmini qarşılımış, Əminədən soraq tuta bilməmişdi. Dönə-dönə qonsulluğa müraciəti də cavabsız qalmışdı. Nəhayət özü, gizlicə sərhədi keçmək qərarına gəlmişdi. Gəlmışdı...

İslam kişi sərhədçi məntəqəsindən aralı dayansa da, Arazın sarı lilli, bulanıq suyunun axarını seyr edirdi. Elə bil ki, çayın axar sularının hər lilli daması onun qanlı, bulanıq göz yaşları idi. Balası qalmışdı o tayda. İlahi, axı sevdiyi xanımı, gülü, sevgilisi qalmışdı o tayda. Burdan o

yana qaçıb gedənlərin başına nələr gətirildiyini eşidirdi. Buna baxmayaraq kişinin geceli-gündüzlü fikri qovulduğu üzə keçmək idi. Bircə dəqiqə görəydi?

-Arazi ayırdılar, - deyirdi,  
Qumunan qayırdılar  
Mən sizdən ayrılmazdım,  
Zülmünən ayırdılar.

Ayırılmışdalar zülümənən, ayırılmışdalar. Atalar ağlamaz. Ər igidlər, kişilər ağlamaz. Amma İslamin göz yaşları bu saat Arazdan da coşğun axındı. Qanlı göz yaşları Arazın lilli suyundan da bulanıq idi. İntehası o sarıydı, bu qırmızı. Dərdi, dünyası o üzde qalmışdı. Sevinci, məhəbbəti - Kəbutəri, balası - nəyi vardısa, insan fərəhi - nəyi vardısa, o tayda qalmışdı, o tayda.

Bircə bu lilli suları keçə bilsəydi...

...Açılan iki güllə bu arzuya, bu həsrətə son qoydu. Heç bilinmədi ki, o tayınmı, bu tayınmı gülləsi sərdi onu iki bölünmüş, amma «neýtral zona» deyilən torpağı... Allah sənə və sizə rəhmət eləsin, məhəbbət qurbanları!..

Məscidin içərisində şübhəsiz, basıraq idi, amma ətrafında da xeyli adam özünə yer eləmişdi. Burda bacarıqlı kişilər palçıqdan manqal, kürə düzəltmişdilər. Tapılan cır-cırçı ilə burda manqalları alışdırır, kürələrdə Cəmiyyəti-Xeyriyyənin bu biçarələr üçün pay gətirdiyi ərzaqdan nə isə bir şey bişirirdilər. Bu palçıq kürələri gördükcə, bu palçıq kürələrində əlləşdikcə Gülnisə öz-özünə piçildiyirdi:

Palçıqdan aftafanı Darwin gəlib yaparmı?  
Bu sırrı kim açardı, iranlı olmasayı?

Manqal onun yaşadığı Bakıda artıq çoxdan muzeyə verilmişdi. İndi Bakıda pilətə var idi - neft pilətəsi, gur-gur pilətə, pilətədə hazırlayırdılar yeməyi. Burda isə onlar yenidən 30-40 il, 50 il qabağa qayıtmışdilar, manqal tüstüldirdilər, kürə qızardırdılar və bu kürənin üstünə iki balaca mil qoyub, millerin üstündən tapdıqları balaca qazançada, ya tavada nə isə yumurtadan-zaddan, bir şey bişirirdilər.

Baxış kişi əvvəl onları Ərdəbilə aparmaq istəmişdi. Deyirdi ki:  
-Ata-babam hardansa Ərdəbildən olub. Bəlkə bir uzaq-yaxın qohumdan-zaddan tapdım.

Amma sonra fikrini dəyişdi. Qulağı çaldı ki, Ərdəbilde 41 məscid var. Hamisinin da içi dolu, həyəti doludu. - Hara gedirem? - deyə düşündü, getmədi. Onsuz da Ənzəlidə gəmidən düşən kimi onların hamısını, bütün gəmidən düşənləri aparıb böyük, nəhəng Nobel parkı vardi, o parka yiğmişdilar. Orda yüksək bir kürsünün üstündən bir məmür adları, familiyaları çağırırdı, gəmidən düşənləri çağırırdı. Soruşurdu adlarını, yerlerinin adını, hansı kənddənsən, hansı şəhərdənsən? Və təzkirə verirdilər, gedirdilər həmin kəndlərə, həmin şəhərlərə getmək istəyənlər. Bəzilərinin o yerlərdə heç kəsi qalmamışdı. Buna baxmayaraq yenə də... Amma Araz boyuna yox, Tehrana yox. Elə ona görə də Baxış kişi burdaca - məscidin yanında bir ev, balaca bir daxma kirəldi. Həyət sahibi bu daxmani onlara demək olar ki, pulsuz verirdi. Onsuz da yol pulu kimi Nobel parkında onlara verilən 3 tūmənlə heç yerə gedib çıxa bilməyəcəkdilər.

Hər cümə axşamı gedib Nəzmiyyədə qeyd olunmalı idilər. Bilinməliydi ki, bunlar qaçmayıblar, başqa bir yerə getməyiblər. Hər cümə axşamını qeydiyyat demək olar ki, çox ağır keçirdi,

təhqiramız keçirdi. Bu «mühacir» adı taxılmış adamlar doğma torpaqlarında qərib idilər, hicrətdəydiłər. Qərəz ki, həyətdə palçıq kürənin üstündə köhnə bir çaydanda, bunu da onlara ev sahibəsi vermişdi, çay qoyurdu Gülnisə. Baxış kişi həyətə girdi, çaydanı gördü.

-Eh, - dərindən bir ah çəkdi, - Gülnisə bacı, simavər çayıyçün burnumun ucu göynəyir. Nə olaydı, bir simavər olaydı, həmin o kürədəki qızarmış kömürdən tökəydin o simavərə, bir az keçəydi, diziltisi qulağımda əməlli-başlı bir hava çalaydı. Oturaydım böyründə, tökəydim piyalələrə, fincanlara simavər çayını. Nolar ki, qənd yandırıb çay eləyirsən? Qənd əvəzinə, şirni əvəzinə möyücnən içirik çayı, kişmişnən içirik... Eh, bacı...

Yaşmaqlanmış Gülnisə bu həsrət mahnisini eşitdikcə gözləri dolurdu, bir söz demirdi. Ürəyində deyirdi:

-Allah ürəyindəkiləri yetirsin, Baxış qardaş. Allah sən namusda, sən qeyrətdə kişiləri millətə çox görməsin, Baxış qardaş. Söznən danışırsan dilnən deyirsən, amma sözündə, səsində bir yanıqlı həsrət mahnısı səslənir, Baxış qardaş. Allah tezliklə sənin də o taydan balalarının sorağını gətirsən. Qovuşasan sən balalarına, məniyinə Əminə yazıq da külfətlərimizə, baş yoldaşımıza.

Qərəz, dünyanın işini bilmək olmaz. Çaynik qaynadı. Əminə Gülnisədən əvvəl cəld çayniki qaldırıb yandırıldığı bir dişləm qəndi balaca çaydan olmadığından elə iri çaydanın içine atdı. Döşünə bağlılığı döşlük əvəzi köhnə dəsmalla çaynokin o yan-bu yanını sildi. Yay idi, həyətdəki tut ağacının kölgəsində bir süfrə düzəldirdilər. Arvadlar süfrəyə bir az əvvəl bişirdikləri kələm dolmasını qoymuşdular. Üstünə vurmağa turşu-şirin olmamışdı, elə-belə kələm dolması. Baxış kişi dərdi başa düşürdü. Qoltuğunda gətirdiyi səngəyi süfrəyə qoydu. Qadınlara ürək-dirək vermək üçün zarafta keçdi:

Yedin kələm dolması,  
Çıxdı babovun ombası.

Heç süfrə yiğilmamışdı ki, darvaza döyüldü. Qadınlar dönüb darvazaya tərəf baxdılar, gözlərində nigarəncılıq, həsrət. Baxış kişi son tikəsini ağızına qoyub ayağa qalxdı. Evdə kişi olanda qapıya qadın getməz. Baxış kişi çuxasını düzəldə-düzəldə qapıya getdi. Darvazanı açdı. Tanımadığı bir adam idi.

-Bağışlayın, Baxış kişi...

-Baxış kişi mənəm.

-Qardaş, deyirlər, bizim ev əhli sizdədi.

-Hə, yəqin Gülnisə bacını deyirsən. Çünkü Əminə bacının ərini tanıyorum.

Bu söhbətdə Gülnisə özünü darvazaya yetirdi.

-Rəşid...

Rəşid darvazadan içəri girdi. Baxışdır. Baxışları qucaqlaşdı, qol-boyun oldu. Hər iki tərəfdən Baxış kişi, Əminə, onlardan sonra ev sahibi həsrətli ər-arvadı dövrəyə almışdilar. Bu iki mühacirin, didərginin qovuşması çoxdan bəri Gülnisəni sevən, bacı kimi əzizləyən Əminəni elə kövrəltmişdi ki... Bir tərəfdən ağlayır, o biri tərəfdən sevinirdi. Ürəyində bir ümid çırığı yanmışdı. Bir gün bəlkə İslam da beləcə qapını döyəcək və onu - Əminəsini və balasını götürüb gedəcəkdi. Bir gözündə həsrət, nigarəncılıq, bir gözündə sevinc Əminə özünün gözəl, şirin dilli, gözəl səsli, sevimli rəfiqəsinə məhəbbət hissili baxırdı.

-Şükür sənə, Xudaya, - deyə düşünürdü, - heç olmasa o, öz ömür yoldaşına, öz baş yoldaşına qovuşa bildi. Allah bütün mühacirlərə, Allah bütün sürgünlərə qismət eləsin. Bütün iyəsiz qalan qadınlara, arvadlara, uşaqlara qismət eləsin Allah, böyük Allah, əlinin üstündə əli olmayan böyük Allah, gözə görünməyən böyük Allah özü xilas eləsin hamını beləcə.

Əminə hələ də İslamin başına nə gəldiyini bilmirdi. Baxış kişi faciəni ona danışmamış, acımışdı. «Zaman keçər, İslamin yoxluğuna adət edər. Onda...» - düşünürdü Baxış.

Qız özünü yaman unutmuşdu. Fikri, xəyalı yalnız onun yanında idi, onun yanında. Məgər Səfər onunla bir can deyildi? Canın yarısı orda qalmışdısa, Əsmər neynəyə bilərdi? Gəmiyə mindilər. Gəmidə gördükər nəzərinə də gəlmirdi. Harda qaldılar, neynədilər? Fərqində deyildi. Camaat danışındı ki, «bizi aparıb Nargin adasında dənizin dibinə tullayacaqlar». Başqaları deyirdi ki, «yox, Sibirə sürgün eləyecəklər». Bunların heç birisi eyninə də gəlmirdi Əsmərin. Bəlkə heç eşitmirdi də. Bircə şeyi fikrləşirdi:

-Səfər, sənsiz mən necə olacağam?

Söhbətlər o qədər piçilti ilə yavaş-yavaş gedirdi ki! Adamlarda bir qorxu - 37-nin qorxusu elə yer eləmişdi ki, demək olar ki, Əsmərin bu piçiltiləri eşitməməyi də bəlkə təbii idi. Heç kayutaya da keçmədi. Yəni kayutada yer də yox idi. Amma hər halda kayutaya keçə bilərdi. Goyərtədə bir künçə sıxlıb oturmuş, dizlərini qucaqlamışdı. Ətrafında nə baş verdiyindən, kimin neynədiyindən xəbəri yox idi. Əlbəttə, Nargin söhbəti getdikcə uzaqlaşırı. İndi adamlar yalnız gəminin Krasnovodska - Türkmenistan sahillərinə çatacağını, orda başlarına Sibir bələsinin gələcəyini düşünürdülər. Gecəni səhərə qədər belə keçdi.

Bir neçə dəfə anası, tanış-biliş, qohum-əqrəba, Əsmərin yanına geldi, amma qız elə dizlərini qucaqlayıb bükülüb oturmuşdu. Yerindən tərpənmirdi; heç kəsi eşitmirdi. Nə su istəyirdi, nə çörək istəyirdi. Yadına heç nə düşmürdü, Səfərdən başqa. Ağlında, ürəyində, qanında, hüceyrələrində heç nə yox idi. Yalnız Səfər var idi. Öz-özünə düşünürdü. Ürəyində Səfərə məktub yazırı: «Əzizim, mehribanım, nə deyə bilerəm sənə, Səfər? Gedirik. Sən onu bil ki, mən səndən başqa heç kimin haqqında belə düşünmürəm. Elə bilmə ki, qurbət ellərdə, yad ölkələrdə səni unudacağam. Qəbrimin üstündə bir qarış ot da bitsə, Səfər, səni unutmayacağam, unuda bilməyəcəyəm. Bilirəm ki, sən də məni elə istəyirən. Amma sənə bir sözüm var. Bu sözüm eșit, Səfər. Bacara bilsən, heç olmasa, sənəsə məni unut. Bacara bilsən, başqasına evlən, göz bəbəyim! Oğlun-uşağın olar. Qızın olsa, mənim adımı verərsən. Mənim etrimi ondan alarsan - balandan. Səfər, Səfər, göz yaşlarını görəndə yandı ürəyim. Səni gözüyaşlı görə bilmirdim. Qollarımda, ellərimdə, saçlarımda ellərinin təmasını duyuram, Səfər. İstərdim ki, bu hissələr məni heç bir vaxt tərk etməsin.»

Səhər açılırdı. Artıq adamlar Krasnovodska deyil, İrana gəldiklərini anladılar. Uzaqdan bayraqı gördülər - İran bayrağını, Ənzəli körpüsünün üstündə ucalan İran bayrağını gördülər və kişilərin bir çoxunun sinəsindən bir «urra» səsi qopdu. Bu «urra» Sibirdən ayrılmış, Sibirdən xilas olmaq, bəlalardan xilas olmaq kimi gəlirdi onlara. Hamısı elə düşünürdü ki, azadlığa çıxıblar, azadlığa çıxacaqlar, Sibirdən xilas olublar. Gəmidən düşdükleri İran körpüsündə, İran gömrüyündə keçirdikləri əziyyət də bu gecəkilərin üstünə gəldi. Əlbəttə, körpüdə bəziləri öz əzizlərini, qohum-əqrəbasını qarşılayırdı, bilənlər var idi. Əvvəlcədən gələn kişilərdən bəzisi arvad-uşağını qarşılayırdı burda. Bunların içində Baxış kişi də vardi. Arvad-uşağını neçə gün idi ki, körpüdə göztələyir, Bakıdan gələn gəmilərə ümidi baxırdı. Nəhayət ki, bu gün baxtı işlədi. Ailəsinə qovuşdu.

Gömrük yoxlaması bitəndən sonra mühacirləri yiğib bir sürü kimi, böyük bir dəstə kimi Nobel parkına apardılar. Nobel parkında hərə bir kətilin, hərə bir taxta oturacağına üstündə əyləşib, ailəliklə baş-başa verdilər. Burada artıq Cəmiyyəti-Xeyriyyə əmələ gəlmışdı. Əvvəldən gələnlərin təsirilə, köməyilə. Cəmiyyəti-Xeyriyyənin nümayəndələri getirib burada - parkda gecələməli olanlara bir parça çörək, su, çay - çay gətirən də var idi - verirdilər. Səhərdən saylama başlandı. Bir hündür kətilin üstünə çıxmış məmur bir-bir adamları çağırırdı. Dünəndən bəri, Bakıdan çıxdığından bəri dilinə heç bir şey vurmayan, büzüşüb, dizlərini qucaqlayıb oturan Əsmərin də atasını çağırıldılar.

-Kişi, hardansan?

-İndi heç yerdən, ay bala! Ulularım vaxtilə Ərdəbildən olub. Ərdəbil tərəfdə bir Qışlaq kəndi var idi, ordan idilər. Dədəmin yanında neft mədənlərinə getmişdim, körpə vaxtında.

-Yaxşı kişi, al sənin kağızuvı, bu da sənə 3 tümən yol pulu. Gedirsən burdan birbaşa dədənin kəndinə.

Əsmər bunları da eşitmirdi, bunlara da biganə idi. Gecəni burada - Ənzəli məscidinin həyətində, hücrəsində keçirtdilər. Yenə də Əsmər hamiya laqeyddi. Öz düşüncələrinə dalmışdı: «Yanıram, Səfər, yanıram. Sənsiz yaşamaq mənə qismət olmayacaq. Bu son məktubumu sənə çatdırın olsayıd... Bu son məktubumu oxuya bilsəydin... Axtarış tapa da bilməyəcəksən məni, Səfər. Bu dərd mənimlə torpağa gedəcək. Sənsiz yaşaya bilməyəcəyəm.»

Gecə düşmüşdü. Qız ürəyində yazdığı bu məktubun kağıza köçmədiyini və heç bir zaman Səfərə çatmayacağını bilmirdi, duymurdu, anlamadı, başa düşmək belə istəmirdi. Ona elə gəlirdi ki, yazır və bu yazdıqlarını Səfər oxuyacaq və onun sədaqətini başa düşəcək, biləcək. Biləcək ki, Əsmər onsuz yaşamadı, yaşaya bilməzdi. Qız qalxdı. Dörd bir tərəfinə nəzər saldı. İki gündən bəri əzab içində, yorğunluq içində, az qala şüurunu itirmiş adamlar məscidin həyətində yatmışdır, içərisində yatmışdır. Məscidin dəhlizində bir çıraq yanındı. Qız yaxınlaşdı, çıraqı götürdü, həyətin adamdan xali bir yerinə keçdi. Neynədiyini özü də düşünmürdü. O zamanlar Bakıda dəb düşmüş bir vəsítəyə əl atdı. Çıraqın neftini üstünə səpdi və közərməkdə olan fitili ilə canına od vurdu. Od vurdu! Bədəni alışdıqca, əvvəlcədən bəlkə də yanın üzəyi bu istini heç hiss etmirdi. Amma bütün bədəni alovlanıb şam kimi yanmağa başlayanda, «Səfər» qışqırkı, «ana» qışqırkı, «ata» qışqırkı, feryad elədi. Bütün məscid camaati, yəni məsciddə gecələyənlər, həyətdə gecələyənlər bu hayqırtıdan ayağa qalxdılar. Meydanın ortasında, həyətin ortasında nəhəng bir məşəl kimi alovlanan qızı gördülər. Anası da, atası da gözlərlə Əsməri axtarış tapmayanda anladılar, hər ikisi başına döyüb ağlamağa başladılar. Bu nəhəng məşəli söndürmək mümkün deyildi. Sonacan, məhəbbətinin sonunacan yanmalı idi. Yandi da. Közərib küle dönmüş, küle dönməkdə olan qız, həyətin ortasında böyrü üstə düşmüşdü. Adamlar dövrəsinə yiylmişdilər. Ata ilə ananın, bacı-qardaşının faciəsinə, başlarına döyüb ağlamaqlarına baxır, onların da içində ağlayan vardi, onların da içində yanın vardi. Kimi deyirdi: -«bəxtəvər, qurtardı bundan sonrakı əzablardan». Kimi deyirdi: - «yazıq, özünü o dünyadan da elədi, bu dünyadan da. Hər iki dünyadan elədi öznü yazılıq. Canı çox ağırlıymış. Yoxsa canına belə qəsd eləyə bilməzdi.»

Baxış kişi artıq bir nəfər azalmış ailəsi ilə birlikdə sərgərdan qalmışdı. Qızın namaz qılan da olmadı, qızın kəfən də tapılmadı. Ananın böyük boxçasına bükdülər. Qəbristanın qıraqında qəbir qazib dəfn elədilər. Dini-İslam cana qəsdi qadağan eləyirdi. Amma hətta ən qatı dindarlar belə Əsmərin faciəsinə hayıfsilanırdı.

Əsmərin ürəyində yazdığı məktub Səfərə çatmadı, «məktub yetişmədi», əlbəttə. Amma bir neçə aylar sonra Baxış kişi o taya xəbər göndərə bildi. Xəbər göndərə bildi ki, «Zibeydə bacı, başın sağ olsun, Əsmər əlimizdən getdi. Oğlunu, bacara bilsən, soyut. Nişanından azaddı, Allah xoşbəxt eləsin balanı, mənimkiynən xoşbəxt ola bilmədi. Bəlkə başqa birisiynən xoşbəxt oldu...»

Bəziləri Baxış kişini danlayırdı:

-Əyshi, bu nədi? İslamin da Külfətin özünə yük eləmisən. Bu ağır, çətin macalda özünün bir gün-dirriyin var ki, onlara da yiye durmusan?

Bir başqası deyirdi:

-Əgər İslamin sağ olmasına ümid olsayıdı, yenə də bir şeydi; dərd yarıydi.

Bu söz-söhbətlərə bəzən hətta Ağanisənin də dilsiz etirazına zahirdə bir-iki cavabı vardı. Baxış kişisinin:

-Ay bala, deyərlər qonşu haqqı ata haqqı kimi, ana haqqı kimi, Allah haqqıdır. Qonşudu, keçmək olmur, eləmişəm, noolar, yaxın qonşu olmuşuq, bala kimi isnişmişəm hər ikisinə, balam bilmışəm.

Ürəyində isə Baxış kişi düşünürdü: «Bilirəm, bilirəm ki, İsləm bir də o dünyadan dönüb, gəlib külfət aparmayacaq, hamısını bilirəm. Amma özümlə də bacara bilmirəm. Bu bədbəxtimdən sonra - Əsmər balamdan sonra mehrimi salacağam buna. Salacağam deyəndə ki, elə əvvəldən Əsmərnən yaxın qonşu olanda, dost idilər, mehriban idilər. Bir-birinə can deyib-can eşidirdilər. İndi elə bilərəm ki, Əsmər balamın yadigarıdı. Elə bilərəm ki, Əsmər balamdı. Balası da nəvəmdi. Qismət olmadı Səfərə. Bəlkə baba olacaqdım, Allah bilən məsləhətdi. Elə indi, elə billəm ki, Əsmərdi Əminə. Balası da nəvəmdi.»

Kişi belə düşünürdü. Başqa çarəsi yox idi. Çətin çağdı. Doğrudan da camaat öz külfətinin, öz ailəsinin dərdini çəkdiyi, neynəyəcəyini bilmədiyi bir dövrde başqa birisinin də ailəsini öz üstünə yük eləmək zor iş idi, ağlaşımaz məsələ idi. Amma bu çətinliyə Baxış kişi dözürdü. Özü götürmüştü üstünə, nə şikayətlənməyə, nə deyinməyə ixtiyarı yox idi, yəni heç istəyi də yox idi. Allahdan gelən qismət bilirdi bunu. Belə bir etiraz olsa-olsa, bəlkə də Ağanisədə, bəlkə də balalarında, o birisi balalırnda - oğlunda, qızında olardı, onda yox. Onlar da ki, hələ balacayıdlar. Atanın dediyinə nə sözləri ola bilərdi? Ata külfətin başı; nə desə, nə eləsə, özü bilərdi. Etiraz nədi? Baxış kişi doğrudan da Əminəni Allah qarşısında Əsmər yerinə görürdü, Əsmər yerinə götürmüştü boynuna, Əsmər əvəzi.

Elə bu günlərin birində, ən ağır, ən yoxsul günlərinin birində Baxış kişisinin gözü qabağında qeyri adı bir hadisə baş verdi. Qarşısına bir zabit çıxmışdı. İran zabiti. Boylu-buxunlu, mütənasib bədənli. Birdən ona elə gəldi ki, İran zabiti paltarındakı bu adam Bakıda həmişə həyətlərinə uşaqları üçün süd apardığı, o beşinci mərtəbəyə həmişə həvəsle düşüb-çıxdığı generalı görür. General Mustafa ilə qəfildən üz-üzə gələndə və Baxış kişi heyretindən ağızı açıla donub qaldığı bir vaxtda Mustafanın iri, qara gözlərində nə isə oxudu. Nə isə oxudu və anladı ki, onu tanımamalıdır. Gördüyünü, tanıdığını əvvəllərdən bir-birinə yaxın olduğunu bürüze verməməlidir. Donub qaldı.

Zabitsə elə bil daxili bir əzab keçirdərək gözlerini başqa uzaq səmtə çevirdi və ardınca gələn adyutantına nə isə dedi. Uzaqlaşdırılar bir-birindən. Salamsız-kəlamsız uzaqlaşdırılar. Baxış kişi isə yerindəcə qaldı. Mustafa gedəndən, xeyli uzaqlaşın keçəndən sonra Baxış kişi yoluna düzəldi, evlərinə tərəf yol aldı. Amma ürəyində bir həyəcan, bir qarma-qarışılıq əmələ gəlmişdi. Gəlmışdı. Onu general Mustafaya oxşatdı. Belə düşündü: Səhv etmişəm yəqin. Generalın burda nəyi var? İranda, burda. Heç inanılısı deyil. O, məni tanımadı, o, məni tanımadı. Hardan tanıyawdı? Harda, haçan görmüşdü? Amma mən... Amma mən, aman Allah adam-adama necə oxşuyur eyyy...

Adam-adama oxşamırdı burda. Ona görə ki, Baxış Baxış kişiydi, Mustafa da Mustafa.

Mustafa Baxış kişini tanımışdı. Biruzə verə bilməzdi. Uzun illər balalarına süd daşıyıb o mərtəbələrə... Mustafa düşünürdü: Balalarımın ana südü olmayanda Baxış kişisinin qızıl inəyinin südü köməyimizə gəlib, o südün umuduna böyüydürlər. Kişi deyirdi: Qorxma, vallah, bizi yaradan Allaha and olsun təmiz süddü. Nigaran qalma. Bir qram da su vurulmur böyrünə. Arvad elə Allah adamıdı ki, mənnən də beş-betər. O, satılıb, vedrənin dibində qalan südü də yaxalayıb südə qatmaz; haramdı, kişi, halal malımızə haram qatmaram. Onun sözü olmasın, balalarun sənün gül kimi təmiz, halal böyüyəcəklər. Qorxub eləmə, ürəyini buz kimi

saxla - deyərdi Baxış kişi. Generalın bu yadından çıxmazdı heç. Düşünürdü: «Bu ağır zamanda, bu çətin günlərdə, doğma vətəninin qurbanə çevrildiyi vaxtda nəylə kömək eləyə bilərəm ona? Görəsən nəyə ehtiyacı var? Özüm... Yox... Gərək burdakı yoldaşlardan soruşam, tapşırıam öyrənsinlər dərdini, ehtiyacını. Gözümə çox qəmlı göründü. Mühacirlərin hamısı bir dərddədi. Amma deyəsən Baxışın ayrı bələsi da var...»

Mustafa Əsmərin faciəsindən xəbərsizdi. Dostlarından biri mətbuatda çalışırıdı. Arabir görüşürdülər. Mustafa xahişini ona deyəndə böyük məmnuniyyətlə razılıq verdi. Heç bir gün keçməmiş xəbər gətirdi ki, Baxışın bədbəxt qızı məscidin həyətində özünü yandırıb. Arvadı Ağanisə də kişinin apardığı kənddə dayana bilməyib. Külfətini saxlaya bilməyib. Qayıdib gəlib. Öz dərdi özünə azmış kimi qonşuları İslamın külfətini də öz yanına alıb; göy məscidin dalındakı həyətlərdən birində otaq krayələyib orda qalır. İslam isə sərhəd bərkiliyəndən sonra bu taya gələ bilməyən arvadı ilə uşağını gətirməkçün gizlincə sərhədi keçmək istəyib; o taylı-bu taylı sərhədçilərin gülləsinə məruz qalıb. Dörd özü, iki də İslamın ailəsinin yükünü çiyninə götürən Baxış kişi İslamın ölüm xəbərini heç kimə deməyib. Mustafa dostundan xahiş etdi: -Dostum, - dedi, - arabir «Cəmiyyəti-xeyriyyə»lərin əli, adıyla onlara əl tut, bax bu pulu da götür, ərzaqdan-filandan aldır verdir onlara. Ev sahibinin də kirayə haqqını təkə-tək ödə. Arabir mənə də xəbər ver, görüm vəziyyətləri necədi? İşləri nə yerdədi?

Beləliklə də Baxış kişinin qaranlıq taleyində Allah bir işiq ucu göstərdi ona.

Bir gün Baxış şəhəri dolanıb bir iş tapa bilməyib əliboş, üzüqara, əli ətəyindən uzun evə dönəndə gördü ki, həyətdə xeyli canlanma var. Əminə də, Ağanisə də, elə uşaqlar da nə isə bir xörək hazırlayırlar, tüstülenən manqalın başına fırlanırlar, kürədə çay qoyublar. İçəri girdi. Həyətə girən kimi soruşdu:

-Ay Ağanisə, a Qafur qızı, kimin yolun keşmisən?

-Yol keşməmişəm, ay Baxış, Allah haqqı, o xeyrat cəmiyyətindən bir oğlan gətirmişdi - oğlan uşağı.

-Ay arvad, di öyrən axı, Xeyriyyə cəmiyyəti, Cəmiyyəti-Xeyriyyə.

-Nə bilim, ay Baxış, savadsız arvadam, mən nə bilim xeyriyyədi, xeyratdı? Öyümde bişməyib, qonşudan gəlməyib. Harda görmüşəm biləm? Nə idisə, bir oğlan uşaqydı, iki səbət şey gətirdi. Dedi ki, bunu sizə göndəriblər Cəmiyyəti-Xeyriyyədən. İçində heç olmasa bir həftəlik, azi deyirəm a, hələ bir ehtiyatla dolansan, bəlkə bir iki həftəlik ərzaq var.

-Allah razı olsun göndərəndən. O birisi qonşulara da göndərdilər?

-Vallah bilmirəm, heç birisindən soruşturmamışam. Ancaq oğlan yerli-yataqlı sənin adını dedi, ondan sonra külfətin sayını dedi, dedi ki, Cəmiyyəti-Xeyriyyədəndi. Ayri qonşu adı çəkmədi vallah.

-Hə, - Baxış fikrə getdi, - əgər qonşulara da gəlməyibsə, onda səhv eləməmişəm. Gördüyüm elə Mustafayı. Bəs neyçün, neyçün mənə tanışlıq vermədi? Neyçün İran paltarındaydı, İran zabiti? Görünür burda nəsə bir hikmət var. Əlhökmülillah. Allah bilən məsləhətdi. Hər halda, sağ olsun. Allah amanatı. Yaxşı insandi, bunsuz da. Elə axıracan da yaxşı insan yaxşı qalır. Dünya yaxşilar üstündə bərqərardi, Rəbbim. Çox şükür sənə, çox şükür yaratdıığına. Ağır günündə özün onun əliyinə ruzi verirsən bizə. Min şükür sənə, min-min şükür - düşünürdü kişi.

Baxış kişi nə biliydi? Onun keşfiyyat, əkskeşfiyyat əməllərindən xəbəri yox idi. İranda nələr töreyir? Avropada nələr töreyir? Hitler deyilən o qansız kimdi? Stalin nə düşünür, nə tədbir görür? Sovetlərə almanın hücumu olacaq-olmayıcaq, Hitler gələcək-gəlməyəcək? Baxış kişi bunları bilmirdi. Əsmərin alovu yandırmışdı ata ürəyini. Ayri heç nəyə qabil deyildi.

Avropada isə... Avropa artıq faşist caynağında idi. Avropa bir Allaha xidmət eləyirdi - Hitler! Avropa bir sərkərdəyə qulaq asırdı, barmağı göstərən tərəfə cumurdu - Hitler! Avropa bir

nəfərin dediyini deyirdi, Avropa bir fərdin dediyini deyirdi - Hitler. Hitlerlə gülür, Hitlerlə coşur, Hitlerlə haqqırırdı - hayl, hayl, hayl. Onun «Mayn kamp» əsəri əllərdə gəzirdi. Qabaqcıl ziyalıların çoxu Avropanı tərk etmişdi. Əksəri İngiltərədə, Amerikada, hətta Afrikaya belə keçənləri də var idi. Hitlerizmin tapdağı altında, Hitler soldatlarının təpiklərinin səsi, ritmi altında yaşamaq mümkün deyildi. Yaranan ölüm lagerləri, ölüm kürələri, yaranan ölüm sobaları, boş qalmış evlər, yetim qalmış uşaqlar, dul qalmış gəlinlər, ağlar qalmış analar. Bu idi Avropa. Bu gözləyirdi Rusiyani. Stalin və Rusiya bundan xilas olmaq üçün SSRİ sərhədlərini möhkəmləndirməyə çalışırı. Dünya üzərində ölüm mələyi qara qanadlarını açıb süzür, ölüm yayırdı və Rusiya və SSRİ bu faciədən az əzab çəkmək üçün, ya heç əzab çəkməmək üçün öz cənub sərhədlərini bərkidir, buradan Hitler xəfiyyələrini, Hitlerçiləri qovub çıxartmağa, rədd etməyə çalışırı. Bu siyasetin qurbanı idi Azərbaycan türkləri, bu siyasetin! Buradan həmşərilərin, pasport qeydiyyatında olmadığı, vətəndaşlığı qəbul eləmədiyi siyaseti altında Rusiya Cənuba külli miqdarda keşfiyyatçı keçirdi. O keşfiyyatçıların içərisində, əlbəttə, o zamankı respublikanın keşfiyyat idarələrinin adamları, inanılmış, II Dünya savaşında xüsusi şöhrət qazanmış, etibar qazanmış şəxslər var idi. Mustafa da belələrindən idi. Amma Mustafanın, bütün hərbi sırlarə vaqif olan və onu şüşədən su sızmayan kimi qəlbindən, varlığından, gözlərindən sizdirməyan Mustafanın ürəyində bir guşə vardı ki, o guşədə əsl insan məhəbbəti, qardaşının məhəbbəti, türk qardaşının, öz qardaşının, doğma yurdunun başına gətirilən bələlərin qurbanı olanların məhəbbəti yaşayırı. Elə buna görə də Mustafa dostuna Baxış kişini izləyib tapdırdı. İndi artıq gizli yollarla Baxış kişiye əl uzadır, yardım verirdi. Amma ələ bir ustalıq, ələ bir ciddiyyətlə qoruyurdu bu sırrı ki, bircə an da olsayıdı, rəhbərlik, SSRİ-nin nümayəndələri, hətta ona da nəzarət eləyən nümayəndələri duysayıdı, bir an da Mustafa İranda duruş getirməz, Cənubda qala bilməzdi. Halbuki Mustafa burada təkcə vəzifəsini yerinə yetirmək deyil, eyni zamanda güneyli qardaşlarının həyatına yetik olmaq, onların həyatını öyrənmək, hardasa gərək olsa, onlara da yardım etmək fikrindəydi.

Kerim əmi səhər-səhər işə getməzdən xeyli əvvəl qalxdı. Saati yoxudu; zavodların fit səsindən işə gedəcəyi vaxtı təyin edirdi. Və bu gün son həftəni bir-iki günüydü ki, çox vacib bir işlə məşğul idi, Allah qarşısında, vicdanı qarşısında bu işi yerinə yetirməli idi. Arıq, uzun boylu bir kişiydi Kerim əmi. Artıq yaşı çoxdan bəlkə də yetmiş ötmüşdü. Başında üç-dörd dənə dəngül-düngül tük qalmışdı. Bu tükləri hər səhər işə getməzdən əvvəl həyətdə, balaca cib güzgüsünə baxa-baxa kiçik darağıyla diqqətlə, dönə-dönə, səylə başının daha çox daz qalmış tərəfinə darayırdı. Hər səhər olduğu kimi bu sabah da saç əməliyyatını yerinə yetirib, səliqəli, qəşəng geyimi ilə, çox zəngin olmasa da, çox zərif, qəşəng geyimində həyətə çıxdı. Balaca güzgünü yenidən elinə alıb o üç-dörd telini saçının daz yerlərinə yaymağa çalışdı. Xeyli əlləşdi bunun üstündə və nəhayət bir şey alınmadığını görüb şlyapasını başına qoydu, pencəyinin yaxasını düymələyib, küçəyə çıxdı. O, bir-bir evləri gəzirdi, dankom idi. Dankom o zaman Evlər idarəsini əvəz eləyən ev komitələrinə deyilirdi. Vəzifəsi nəzarət eləmək, qeydiyyatsız yaşayanları üzə çıxarmaq, yaxud onlara anlatmaq ki, qeydiyyatdan keçsinlər, pasport dəyişdirilməsində, yeni pasport alınmasında adamlar onsuz keçinmirdi. Gənclər üçün hər hansı sənəd alınması da onun vəzifəsiydi. Sənədləri o hazırlayırdı. Odur ki, məhəllədə bütün kişileri - uşaqlı-böyüklü, ailə sahiblərini tanıyorları. Bir-bir bu gün də dünənki kimi bir-bir o taylı qardaşların qapılarına yaxınlaşır, yavaşcadan ailə başçısını səsləyib, həyətə çağırır, bir künçə çəkib deyirdi:

-Baxış kişi, pasport al, sovet pasportu al. Qardaş, mənim sözümü eşitginən. Nə deyirəm, bilirəm nə deyirəm sənə. Sovet pasportu al.

-Eeeh, ay Kərim kişi, ay qardaş, axı mənim şurəvi başbiliti nəyimə gərəkdi, heç başbilit nəyimə gərəkdi? Qoca kişiyəm, işim yox, idarədə işləmirəm, naçalnik döyülməm, bir şey döyülməm. Gedirəm töylələrə, inəyin südünü sağıram, gətirib paylayıram qapı-qapı. Hamı da tanırı, hamı da hörmət eləyir. Çox sağ ol, dediyinə görə.

-Nə bilim, özün bilən yaxşıdı. Amma hər halda gərək məsləhətimə qulaq asaydın.

Ordan sağıllaşıp Hüseynəli kişinin qapısını döyürdü.

-Hüseynəli, ay Hüseynəli...

Hüseynəli:

-Ay xoş gördük, sabahın xeyir, Kərim kişi, nə əcəb səndən belə tezdən heç itnən qurd seçilməzdən qalxmışan yerindən?

-Vacib sözüm var idi sənə, Hüseynəli. Məsləhət görürəm ki, İran pasportunu dəyişdir, sovet pasportu al.

-Kərim kişi, yoxsa işin az düşüb, sənəd doldurmaq isteyirsən? Dokument hazırlımağa darixmisan? - deyə Hüseynəli zarafata salırdı.

-Yox, Hüseynəli, zarafata salma. Mən nə dediyimi bilirəm. Məsləhətimə qulaq assan, yaxşı olar. Neynək, onsuz da yaşıdırığın yerdə buralar də...

-Hə, neynək, neynək, çalışaram. Görək də, bu bir-iki aya, hələ qoy özümə gəlim, bir balaca iş-gúc var, uşağın xeyir işi-zadı var. Qoy görüm, onları qurtarıram, ondan sonra, Allah qoysa, düşünərik.

-Nə deyirəm, özün bil. Amma hər halda qulaq assaydın...

-Qulaq asıram, vallah, qulaq asıram, Kərim kişi. Sənin sözün mənim yanımıda Quran ayesi kimi bir şeydi. Nigaran qalma, dəyişdirəcəyəm, dəyişdirəcəyəm, bir-iki ay möhlət ver mənə.

-Mənim möhlətimnən deyil, özün bilən yaxşıdır.

Burdan Kərim kişi əslən bakılı olan, amma bu yaxnlarda, bu yaxnlarda deyəndə ki, bir neçə il bundan əvvəl oğlu əsgər getməsin deyə, ailəsinə İran pasportu düzəldən Vəli kişinin qapısını döyüdü.

-Vəli, ay Vəli...

-Ay sabahın xeyir, ay xoş gördük səni, Kərim kişi. Nə darixmisan, nolub? Nə xəbərdi belə səhər tezdən?

-Yox, darixmağına, darixmamışam. Vəli, bax, haqqı-salam haqqı, Allah haqqı, mən bilirəm sən niyə pasportunu dəyişdirdin İran pasportuna; amma indi keçib. Tərslik eləmə, indi heç olmasa pasportlar dəyişdirilir. Sən də pasportunu dəyişdir. Bakılı babasan, neynirsən İran pasportunu? Uşağının əsgər getməyinə görə elədin, onda elədin, amma indi...

-Amması nədi, ay qardaş, nə təfavütü var? Bu qədər burda iranlı var, biri də artıq mən olum.

-Nə deyirəm ki, özün bilərsən.

Beləliklə, Kərim kişi məhəllədə o taylı qardaşların, yaxud ümumiyyətlə, pasportu o taylı olanların hamisiniñ bircə-bircə qapısını döyüdü.

Zaman gəldi, Vəli kişi böyük müsibətlə doğmaca, yerlicə, qədim bakılı olan Vəli kişi iranlı, həmşəri adıyla tutulub Bayila salındı. Burada nəyi ona sübut elədilər, nə dedilər, nə danışdılar, heç kəs bilmədi. Ailəsini də, özünü də bir gün gəmiyə mindirib heç bir qohumu, əqrəbəsi olmayan, «tanımadığı bir məmləkət» deyərdim ona, İrana saldılar yola, Ənzəliyə. Kərim kişinin fəaliyyəti o günlərdə çox böyük idi. Əger ona qulaq assaydlar, əger qulaq assaydlar. Amma yox. Deyəsən heç qulaq assaydlar, pasportları dəyişsəydilər də, dillərindən, təhər-tövürlərdən məhəllədə «zelyonni» dedikleri milis müvəkkili də (əslində onun familiyası Zelyonkin idi, camaat ona zelyonni deyirdi), hə, həmin bu zelyonni da, o qara geymiş Nora da, Qrişanın, Qriqoryanın bu yerlərdə daimi qulaqcısı olan Nora da bir-bir iranlıları tanıyrıdı və onların hamısı onsuz da lazımı siyaset qurbanı olan sovet hökumətinə, Rusiyaya gərek olan siyasetin qurbanı olacaqdılar. Onsuz da yola salınacaqdılar. Pasport dəyişməyin də bir əhəmiyyəti yox idi. Amma hər halda Kərim kişi öz vicdani vəzifəsini yerinə yetirmişdi. Sovet qanunlarının getdikcə möhkəmləndiyini görürdü. Ağilli kişiydi... Hər halda... Bəlkə də hardansa duymuşdu, ya eşitmişdi, bilmışdi ki, iranlılar yola salınacaq. Ona görə də bir-bir qapıları gəzib hamisini, əsas məqsədi demədən, əsas məsələni açmadan, 37-ci il

uzaqda deyildi axı, necə deyə bilərdi bildiklərini? Özünü də təhlükəyə sala bilərdi. Odur ki, əsas səbəbini demədən «pasportunuzu dəyişin, sovet pasportu alın», deyirdi.

Onun xüsusilə diqqətindən yayınmayan, xüsusi diqqət yetirdiyi adam Kəbutər idi, Əlihüseynin ikinci arvadı Kəbutər. Kəbutər əslən şirvanlıydı, Şirvan mahalindəndi. Birinci bəxtindən iki övladı olmuşdu - bir qızı, bir oğlu. Amma tezliklə kişi vəfat etmişdi və dul Əlihüseyn bu dul qadına elçi düşüb iki balasının qəbul eləmişdi. Qəbul eləmişdi və özü iranlı olduğu üçün arvadına da İran pasportu almışdı, düzəltmişdi. Bu hadisədən Kəbutərin bələsi hamidən betər idi. Birinci ərindən olan oğluynan qızı böyük baldızının yanında qalırdı. Baldızı uşaqları ona verməmişdi, özü saxlayırdı qardaşı balalarını. Əlihüseyndən də bu yaxınlarda bir oğlu olmuşdu. Əlihüseynin tutulduğundan sonra, yola düşmək vaxtı çatanda, Kəbutər Ruzigar xanımın yanına gəldi:

-Ruzigar bacı, canım sənə qurban, - dedi.

-Noolub, ay qız?

-Nə olacaq? Bilirsən ki, Əlihüseyni apardılar.

-Bilirəm, eşitmışəm, a bədbaxt.

-İndi mən də iranlı arvadlarına qoşulub getmək istəyirəm.

-Ay kül ağıluva olsun, hara gedirsən? Nə bilirsən Əlihüseyn hardadı? Hardan tapacaqsan onu orda? Orda kimin-kimsən var?

-Ruzigar bacı, o iki balamı görə bilmirəm. O iki balamın dağı sinəmdədi, yandırır məni. Birini də mənə göstərmirlər. Haqlıdı, baldızım gərçəkdən haqlıdı. Gərək elə millətimin, elimin, camaatimin qaydasıycan, saçımın birini ağ, birini qara höreydim. Oturaydım, balalarımı saxlayaydım. Əri neynirdim? Təzədən uşaq doğmağı neynirdim?

-Nəyənən saxlayacaqdın, ay bədbaxtin qızı? Ərin sənə kürül-kürül pullar qoyub rəhmətə getmişdi?

-Hər nə idisə, gedərdim işləyərdim. İndi şura hökuməti arvadlara iş verir, deyirlər. Gedərdim işləyərdim. Jenotdellərdən xahiş eləyərdim. İndiki ağlım onda olsayıdı...

-Heç indiki ağlın da bir şey deyil, ondakı ağlın da bir şey olmayıb.

-Nə isə, Ruzigar bacı, səndən xahiş eləyirəm. Bax, Əlihüseynin kəndi, kəndinin adını bilirəm, əqrəbasını da bilirəm, ordadı. Bax bu kəndin adını yazmışam, Əlihüseynin əqrəbasından da bir-ikisinin adını bilirəm; yazmışam, verirəm sənə. Əgər işdi, zaman gələr, balalarım böyüyürlər. O böyüyüm - oğlum, üzüm ayağının altında olsun, bacı, oğul deyirəm, birdən işdi imkanın oldu, onu yanına çağırarsan, bu kəndin adını verərsən, deyərsən ki, bədbəxt anan ordadı, sizdən ötəri yana-yana getdi, çarəsi olmadı. Göz dağı olmuşdunuz ona, davam gətirə bilmədi. Bu birisini də yetim qoyub, bu yetimnən də birlikdə burda qala bilmədi. Ruzigar bacı, qurbanın olum, ayağının altında ölüm, bax bu kəndin adı, bu Əlihüseynin əqrəbasının adı, yazmışam.

Kəbutər bu sözləri hönkürtüylə deyir, gözlərini silə də bilmirdi.

Ruzigar xanım kağızı aldı, qatladi. Qatlaya-qatlaya dolmuş gözlərinin yaşını yaylığının ucu ilə silə-silə dedi:

-Nigaran olma. Gözüm üstlərində olar, vallah. Deyərəm, danışaram bildiyimi səndən onlara.

-Qız bir az sərtdi, Ruzigar bacı. Qız bibisindən tökdükərini yaxşı yığıb. Məni tanımaq da istəmir, görmək də istəmir. Haqqı da var. Amma oğlan... Oğlanın mənə məhəbbəti çıxdu, Ruzigar bacı. Rəhmətlik atası kimi ürəyi yumşaqdı, torpağı sanı yaşasın.

-Hə, - Ruzigar dedi, - Allah rəhmət eləsin. Balasını da Allah torpağı sanı yaşatsın, xoşbəxt eləsin. Qalan ömrünü ona bağışlasın.

-Eh, Ruzigar bacı, ömrü qalsayıdı, özü yaşayardı. Nəsə, can sənin, can balalarım əmanəti, müğayat ol onlardan, Ruzigar bacı. Bilmək olmaz dünyanın işini, bir də gördün, məktub yazmaq mümkün oldu, yazaram sənə. İnciməzsən ki?

Onlar bilmirdilər ki, az sonra nə məktub yazmaq olacaq, nə göndərmək. Heç xaricdə (Xaricdə!!!) qohumun olduğunu da gizlədəcəksən. Deyə, dilinə gətirə bilməyəcəksən.

37-ci il uzaqda deyildi. Ruzigarın ürəyi titrədi. Xarici ölkədən məktub almaq... Amma yenə də Kəbutərin sınıq könlünü qırmaq istəmədi. Uzun illərin qonşusu...

-Hə, neynək, baxarıq da, Allah Kərimdi.

-Hə, belə.

Amma bütün bu söhbətlərin heç bir nəticəsi olmadı, sonu olmadı. Kəbutər körpəsilə birlikdə gəmidən düşdü. Körpünün kənarında oturmuşdu. Birdən hamı dağılışib gedənə yaxın ona bir kişi yaxınlaşdı:

-Bacı, kimlərdənsən bəs sən? Qabağa çıxan olmadı? Yerin-yurdun, ərin yoxu? Nəcisən?

Kəbutər bir ümidi dedi:

-Şəbüstərdən, Allah verənlərin nəslindən. Xudabaxışın oğlu Əlihüseynin külfətiyəm.

-Bıy, nə danışırsan, bacı? Nə yaxşı oldu. Hüseynəli mənim doğmaca əmim oğludu. Xudabaxış kişi eşimdi ki, köçürdürürlər sizləri. Özü də elə buralara gələcəkdi. Qocaya mən yaxşıca kömək elərəm. Sizi götürüb apararam Şəbüstərə.

Qəlbinin dərinliklərində nəsə bir etiraz əlaməti var idi. Bir hiss sanki onu saxlayırdı. Amma başqa bir ümidi yoxdu.

-Qardaş, sən Həzrət Abbas, doğru deyirsən?

-Bıy, ay bacı, Həzrət Abbasə mənim canım qurbanı. Əlbəttə ki, doğru deyirəm. Hüseynəli hələ buralarda görünməyib. Mən elə bir neçə gündü onu gözləyirdim, güdürdüm ki, bəlkə gelər, kömək eləyərəm. Xudabaxış əmi mənə özü tapşırılmışdı. İndi sənə rast gəlmisəm, apararam səni, tapşıraram qaynatana, qaynanana. O vaxtacan Hüseynəli də gelər çıxar.

Beləliklə də Kəbutər tanımadığı o naməlum kişiyə qoşulub yola düşdü. Ondan sonra Kəbutəri gördüm, eşitdim deyən olmadı. Harda idi? Kim idi onu aparan? Balasının birlikdə yoxa çıxdı Kəbutər. Büyük İranın hansı kəndində, hansı nöqtəsindəydi, bilən olmadı.

Sonralar bir neçə dəfə onun əvvəlki ömr yoldaşından olan oğlu Əbdüləli Ruzigar xanımın yanına gəlib anasını soruşurdu, soraqlaşırıdı. Tarixdə, milletin taleyində hava yumşalana bənzəyəndə, xüsusiylə dünya savaşı günlərində Əbdüləli taniyan-bilənlə İrandan xəbər tuturdu, soraqlaşırıdı. Anasından soraq bilmək istəyirdi. Ruzigar xanım anasının qoyub getdiyi o balaca kağız parçasını Əbdüləliyə vermişdi. Müharibə günlərində Əbdüləlini əsgər apardılar. Elə qatarla cəbhə xəttinə yaxınlaşanda, qatardan düşmüşdü, sən demə geri çəkilən düşmən bu yerləri minalayıbmış, Əbdüləlinin ayağı minaya dəydi, parçalandı. Yoldaşları onun cibindən bir parça kağız tapdırılar. «Şəbüstər, Allah verənlər nəсли, Xudabaxışın oğlu Hüseynəlinin külfətiyəm» yazılmışdı bu bir parça kağızda.

Ruzigar xanım uzun illər sonrayacan Kəbutəri də, onun oğlunu da xatırlayırdı. Hər ikisi məktub yazmağa söz vermişdilər. Amma eyni taleli oldular, anaynan bala. Ruzigar xanım nə ondan soraq tuta bildi, nə bundan. Nə ondan məktub ala bildi, nə bundan. Amma ürəyində bədbəxt Kəbutərin qara taleyi acı bir hiss kimi ilişib qalmışdı. Zaman-zaman Ruzigar xanımın yadına düşürdü. Zaman-zaman Ruzigar xanım qəlbində bir ağı deyib oxşayırdı onların hər ikisini, ananı da, balanı da. Ruzigar xanımın qəlbində neçə belə talesizin məzarı qazılmışdı? Kim bilir! Çoxlarına ana olmuş, nənə olmuş Ruzigar xanım o məzarları qəlbində ziyarət eləyirdi. Qəlbində su damladır, dən səpirdi quşlar üçün o məzarların üstünə. Axı elə Kəbutər özü də göyərçin deməkdi, uçdu, getdi. Amma Ruzigar xanımın qəlbində ömrünün sonunacan yaşadı, Kəbutər də, oğlu da. Dərbədər Kəbutərin yeganə qızı, bibisinin yanında yaşayan Gövhər də heç ev olmadı. Acı xasiyyətindən yaxınlaşan olmadı qızı. Gənc yaşından o da

vərəmdən öldü. Beləliklə, Kəbutərin nəslə birdəfəlik yox oldu. Birdəfəlik. Büyük siyasetin kiçik qurbanlarından biri. Xəzərin sahilindəki qumluqların zərrəsindən biri, dənəciyindən biri, biriymi Kəbutər. Nə qədər Kəbutərləri məhv etdi o böyük siyaset? O böyük siyasetin qurbanları, adsız, dilsizdi, etiraza gücü, iqtidarı olmayan zərrələrdi, Xəzərin qum zərrələri. Yaxşı demişdi Pünhan, Pünhan Səda qızımız:

Xəzərin suları şor,  
Yorğanım, döşəyim qor.  
Səbəbini milləti  
Dərbədər salandan sor.

Baxış kişi bazara çıxmışdı. Yolüstü birdən Hüseynbala açılığından ləp yaxşı tanıldığı qonşusu Hüseynəliyə rast gəldi.

-Ya Allah, ya Allah.

Görüşdülər, öpüşüb-qucaqlaşdlar. Bir an hər ikisi boğazını göz yaşı boğduğundan, qəhər boğduğundan, gözlərini göz yaşı tutduğundan dillənə, danişa bilmədilər. Qarşı-qarşıya dayanıb hər iki kişi xəcalət içində bir-birinə baxırdı, narahat idilər. Çox narahat idilər. Desinlər, qurbətdi, axı qurbət deyildi. Desinlər, yad yerdi, yad deyildi. Hamısı öz dillərində danişan, doğmaca vətəndaşlar idi. Qohum-əqrəbələri belə var idi bu yerlərdə. Amma hər halda burada o köçənlərdən, sürgün olunanlardan hansı bir-birinə rast gəlirdisə, beləcə ağlaşış dururdu. İndi də Baxışla Hüseynəli kişi həmin vəziyyətdə dayanıb durmuşdular. Bir qədər özlərinə geldikdən sonra, yaylıqları ilə gözlərini, ağız-burnunu siləndən sonra, bir qədər udqunub boğazlarının qəhərini açıldıqdan sonra sözə başladılar. Baxış soruşdu:

-Hüseynəli qardaş, nə təhərdi işlərin? Necəsən, neyniyirsən?

-Eh, Baxış qardaş, neyniyəcəyəm? Uşaqları bir yana işə düzəldə bilmirəm. Ərəb əlifbasını bilmirlər. Orda urus əlifbasıycan oxuyublar. Burda da ki, nə latın, nə kiril əlifbası işə keçir, qalmışam belə. Məcbur olmuşam, böyük gədəni, böyük nökərcüvi qoymuşam burda «Məktəbi-əkabir» deyilən böyükler üçün açılmış axşam məktəbinə. Bir qədər yaxşı oxudu, əla keçdi. Bir neçə həftə oxudu da. Amma məlum oldu ki, bizim uşaqlar hesabı, fizikanı, bir neçə belə fənni burdakılardan yaxşı bilir. Ona görə də az qala məktəbdən qovacaqdılar uşağı.

-Neynəmək olar, qardaş? Məsəl var, palaza bürün, elnən sürün. Bu elin əlifbası başqadı. Deyir burda gecələr cavanlarçın, oxuya bilməyənlərçün ayrı təze məktəblər açıblar. Yəni bizimkilərçün yox ey, özlərinin yaşlılarıyçın, «Məktəbi-əkabir» deyirlər adına, bizdəki o gecə məktəbləri kimi.

-Hə də... Elə mən də bayaqdan sənə onu deyirəm da... Eşitmirsən məni?...

Baxış özü də hiss etmədən «bizdəki» dedi. Bizdəki, yəni qoyub gəldiyi o torpaqdakı axşam məktəblərini xatırladı.

-Hə, deyirəm «Məktəbi-əkabir» açıblar. Yəni bizimcün açmayıblar ey, elə əvvəldən özlərində «Məktəbi-əkabir» olub yaşlılarçın. Deyirəm uşaqları düzəldək ora, axşamlar gedib oxusunlar, ərəb əlifbasını öyrənsinlər.

-Hə, yaxşı fikirdi. Elə mən də sənə onu deyirəm - təkrar etdi Hüseynəli və sözünə davam etdi: -Mənim özümde day can qalmayıb. Mənim oxuyan vaxtim çoxdan keçib. Bir də heç yaşım ötməsəydi də, o yanvar gecəsində, o soyuq gecədə bizi ki, yerimizdən qalxızdlar, məni də, qardaşımı da, apardılar saldılar Bayıl həbsxanasına. Altı ay, qardaş, altı ay o həbsxanada qardaşımnan birgə elə qaldım ki... Cəhənnəm əzabı çəkdik. Qişın günü, yaxşı geyimim yox, qalın geyimim yox, soyuqladım, indi də belim elə olub ki, sarı su saxlaya bilmirəm. Heç yerdə oturmağa üzüm yoxdu. Xeyir-şərdən olmuşam. Nə qonaq gedə bilirəm, nə bir yana gedib çıxa bilirəm. Elə işdən-gücdən güclə onu-bunu eləyirom. Nə isə.

-Ay yaziq. Yox, məni Bayıldan keçməmişəm. Məni elə küçədən, o Sovet küçəsindən tutan kimi aparıb basdlar gəmiyə. Birbaş Ənzəliyə gəldim mən.

-Hə, sən məndən xoşbəxt çıxmışan. O Bayılın sıfətini görməmisən.

-Bəs qardaşın necə oldu? O da gəldi səniyinən?

-Yox ey, nə deyirsən qardaş? Qardaşım elə Bayıl həbsxanasında fövt oldu.

-Allah rəhmət eləsin.

-Allah sənin də ölenlərinə rəhmət eləsin. Elə o altı ayı iki qardaş baş-başa, ciyin-ciycinə, diz-dizə oturub bircə şeyi fikirləşirdüx: Görən bizi niyə tutublar? Niyə getiriblər bu həbsxanaya, Bayıl həbsxanasına? Biz kimə neynəmişdüx? Günahımız nədi? Bunu başa düşmürdux, bilmirdüx ki, bizi İrana sürgün eləyəcəklər.

-Day demə. Bə indi hardan gəlirdin?

-Rəştə getmişdim.

-Nə əcəb?

-Dedilər Rəşt konsulxanasına ərizə versən, o yanda qalan külfətinnən, əqrəbandan xəbər tuta bilərsən. Axı mənim, arvad-uşaq qaldı o tayda, məni elə həbsxanadan bu yana sürdülər deyin, arvad-uşaqdan heç xəbərim yoxdu. Bilmədim necə oldular. Neçə vaxtdı burda - Ənzəlidə aradım-axtardım ki, bəlkə bızsız köçürüdüb getiriblər üzü bəri. Bir soraq tuta bilmədim. Getdim Rəştə, konsulxanaya, urus konsulxanasına, ərizə verdim ki, bəlkə bir bu taydan xəbər tuta bildim.

-Əcəb eləmisən ərizə verməkdə. Amma sənə bir söz deyim ki, çox da ərizəyə arxayıñ olma. Çünkü deyirlər bu yaxınlarda orda təzə qanun çıxıb. Əvvəl axı arvad-uşağına izin verirdilər, gəlsinlər, kim istəyirse. İndi deyir, o sərhədi elə bərkidiblər ki, day heç kimə icazə vermirlər, izin vermirlər. Qalan o yanda qaldı, gələn bu yana gəldi.

-Eh, day neynim, qardaş? Nə olacaq-olacaq. O bir olan Allah şahiddi ki, dünyadan əlim elə üzülüb, əlim elə üzülüb, day zəncirim qırılıb. Bundan beləsinə, istəyir qoydular gəldi, qoymadılar gəldi. Hərdən bir fikirləşirəm ki, qaçaqqı tapa bilməsəm, yavaş-yavaş gecələrnən gedim Araz tərəfə, bəlkə keçə biləm o taya.

-Yooox, heç o fikrə düşmə. O taya keçmək istəyəni ya bəri yankılər vurur, ya o yankılər. Hələ ki, keçə bilənin sorağını eşitməmişəm. Nəsə, Allah Kərimdi, Allah Kərimdi.

-Kərim Allahın quyusu elə dərində ki, vallah, düşən bizim kimi qulzuma düşür.

-Düzdü, O Bakıda bir gün görməmişdik. Amma hər halda işləyirdik, köç-külfət, yer-yurd olmuşduq. İndi nə cəhənnimligik, nə cənnətlilik.

Baxış kişi sözbəti bir az zarafata salmaq istədi ki, kişinin qardaş ölmüyənən, arvad-uşağıın o tayda qalması zülümüyənən qəhərlənən boğazı bəlkə udquna, özünə gələ, gülümsünə bəlkə; dedi:

-Deyirəm, biz ölündən soora indi o dünyada ki, olluq ha, bizi cənnətə qoyacaqlar, ya cəhənnəmə? Mən bilən, hansının qapısına getsək, deyəcəklər, çevir arabanı, bala, o yana, atının başını vur, keçginən o birisi tərəfə, sən buralıq deyilsən, mühacirsən, burda da deyəcəklər, mühacirsən, şurəvisən, orda deyəcəklər, həmşərisən, iranlısan. Görəsən dünyada bizim bir öz torpağımız var?

Zarafat eləmək istədi, amma bundan bir şey çıxmadi. Zarafatın özündə də bir həzinlik, bir kədər vardi. Hüseynəli dedi:

-Eh, ay qardaş, bize qəbir qazımaq üçün bir parça torpaq da qoymayıbmış Allah. Taleyimizə bu yazılıbmış əzəl gündən. Deyir

Fələk coşdu çağladı,  
Qəlbimə daş bağladı,  
Mənə bir baxt yazdı ki,  
Göylər belə ağladı.

Yenidən ikisinin də gözü doldu, yenidən ikisi də ağlar vəziyyətə düşdü. Amma daha sağollaşmağa da imkanları yox idi. Əllərinin ovuclarıyla bir-birinin çiyninə bir şappıltıyan vurub aralandılar. Hər ikisi o birisi əlilə gözlərinin yaşını silirdi.

Nə qədər böyük bir həqiqət var idi bu son mükəlimədə. Allah qəbir qədər də torpaq, qəbri belə qazılmaq üçün torpaq yazmamışdı bu millətin taleyinə. Məşədi Gülsüm nənə dənizin dibində, Xəzərin dibində dəfn olundu. Dəfn olundu? Hə. Qəbri də qalmadı bu dünyada. Baxış kişi, Hüseynəli kişi - hər ikisi quruda, torpaqda yarandıqları yerə dönmək üçün qəbir qədər yer isteyirdilər. Tapa bilmirdilər. Nə o tayda, nə bu tayda. Nə orda vətəndaş idilər, nə burda. Nə orda yurdaş idilər, nə burda.

Belə, oxucum! Yadından çıxartma, yadından çıxartma ki, xalqının taleyində, millətinin taleyində bir 38-ci il olub. Heç faciəsiyle 37-dən geri qalmayan 38-ci il olub millətimizin taleyində. Bu da tarixdi. Özü də elə bir tarixdi, elə bir faciədi ki, bənzəri heç bir millətdə yoxdu. Bölünən millətlər var dünyada. Almaniya bölünmüştü, aşdı o divardan. Koreya bölünmüştü, çırpinır, atmaq isteyir çiyindən. Belələri var. Biz onların içində ikiqat talesiz millətik. Bir var bölünmüştük - Araz yarmışdı sinəmizi, Arazdan keçmişdik, xəncər yarasından. «Ana balasından ayrı düşəndə mələr», demişdik. O mələrtidən bu 38-in mələrtisi daha faciəli oldu. Millətin doğma torpağında vətəndaşlıq hüququ olmadı. Nəticəsində də pənahəndə olub qaldı. Və bu faciəni dünyaya çatdırın da yoxdu. Və bu faciəyə - 38-ci il faciəsinə abidə qoyan da yoxdu, 37-dən çox yazılıb, 38-dən yox, abidə qoyan da yoxdu.

Necə ad qoyublar bu milletə? O taya sürüləndə «həmşəri», o tayda «mühacir». Bir on il keçməmiş bu taya sürünlər və ya keçməyə məcbur olanlar bura qayıdanda “pənahəndə”! Bu məcburi mühacirətlər vaxtı nə qədər itkin, pərən-pərən düşdü ailələr. Nə qədər illərin zəhməti bahasına başa gələn ev-eşik dağıldı. Mal-madar, qarılar demişkən şəpir-şüpür itibatdı. Təzəcə qızdırılan ocaqlar yenidən söndü. Təzəcə tikilən evlər yiyəsiz qaldı...

Qayıdan, artıq hər şeyi və vətəndaşlığını da, doğma torpağında doğmalığını da itirənlər içindən etiraz səsi ucaltmaq istəyənlər: a) tutulub Sibir lagerlərinə sürgün edildi: nazir-şair Məhəmməd Biriya kimi, cavan həkim Xudaşahi kimi. Yenə sayım, atam-qardaşım, bacım-övladım mənim, nə qədər sayım? Məgər hamısını birçə-birçə tanımirsan? Məgər ürəyindən axan qanı qaraldan o dərdlər deyil? b) Avariya - qəza yolu ilə məhv edildi, aradan götürüldü. Yenə də və niyə sayım axı? v) Turist kimi, ya müxtəlif bəhanelərlə xarici ölkələrə keçib ikinci - ikiqat mühacirətə məcbur oldu. Dili, yurdu üçün həsrətlə can verib, yad torpaqlara əmanət tapşırıldı. Almas İldirim kimi...

Azərbaycan, mənim tacım-taxtım oyuy...  
Açılmazı kor olası baxtım oyuy... Açılmadı!

Füzuliye layiq fəryad idi bu! Hansı millətin belə fəryadı olub və kar qulaqlar eşidib onu?

Oxucum! Mənim də fəryadımdır bu əsər... Və səndən başqa eşidən olacaqmı?

Daha nə vaxta qədər oynayacaqlar taleyi ilə bizim millətin - bu cəfakesə olduğu qədər də döyümlü, inanlı, mehriban millətin?

Sənsə inanma, əsrlər təlqininin əyninə geydirdiyi o bələli, o yırpanmış, o lənətə gəlmış İNAM geyməsini çıxar at əynindən. Heç kəsə, heç kimə, heç nəyə imkan vermə ki, bir də o qəflət donunu əyninə geydirib sənə bu zülmələri rəva görə bilsin.

Beləcə, mənim istəkli oxucum! böyüklerinin unutmağa başladığı, gənc nəslin yerli-dibli xəbəri olmadığı bir tarix səhifəsi, millətin təleyindən bir tarix səhifəsi. Sənə çatdırmaq istədiyim bu idil! Sənə çatdırmaq istədiyim bu idi. Yaxşı vərəqlə tarixini. Yaxşı vərəqlə tarixini, əzizim! Burada mənə elə gəlir ki... Yox, təkcə mənə elə gəlmir, elə həqiqətən belədi, o tarixin səhifələrində təbəssümdən çox göz yaşları var. Mənim qəlbimdəki abidəni qəlbine köçürtmə təkcə. Qoy elə bir abidə ucalsın ki, - səbəbini milləti didərgin salandan sor, - deyə fəryad etsin.

---

Mənbə: AZERI.org, 2003

Veb üçün hazırlayanlar: Arzu Ağayeva, Gülnar Aydəmirova

Veb master: Ülvıyyə Məmmədova